



AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQISI

RESPUBLIKA

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

19 APREL 2018-ci il CÜMƏ AXŞAMI № 86 (6119) GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSIAL-İQTİSADİ QƏZET WWW.RESPUBLIKA-NEWS.AZ

Vətənə, xalqa və dövlətə sədaqət andı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andıçmə mərasimi



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Milli Məclisdə andıçmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, andıçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.

Prezident İlham Əliyevi müşayiət edən fəxri kortej Azərbaycan Respublikası Prezidentinin andıçmə mərasiminin keçirildiyi Milli Məclisə yola düşdü.

Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərəkətlə qarşıladılar.

Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andıçmə mərasimi açıq elan olundu.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.

Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin sədri



Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimi səhnəyə dəvət olundular.

Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin sədri Fərhad ABDULLAYEV çıxış edərək dedi:

- Hörmətli xanımlar və cənablar. Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan

can Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq,

Konstitusiyası Məhkəməsi hakimiyyətinin iştirakı ilə andıçməyə dəvət olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi:

- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərək Azərbaycan Respubli-

kasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi:

- Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının

əsrilər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam.

Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andıçmə mərasimində nitq söylədi.

(davamı 2-ci səhifədə)

Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq **qərara alıram:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanaq Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əv-

velki tərkibinə həvalə edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 18 aprel 2018-ci il.

İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab Reuven Rivlinə

Hörmətli cənab Prezident, İsrail Dövlətinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnənəm ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafələrinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 16 aprel 2018-ci il.

Vətənə, xalqa və dövlətə sədaqət andı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andıçma mərasimi

Prezident İlham Əliyevin nitqi

—Hörmətli xanımlar və cənablar.

İlk növbədə, bir daha mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm.

Prezident seçkiləri Azərbaycan xalqının iradəsinə əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş "exit-poll"lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsinə, onun fikirlərinə əks etdirir.

Mən 2003-cü ildə, prezident seçkiləri ərfəsində xalqa müraciət edərkə demişdim ki, əgər mənə xalq etimad göstərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, mənə dəstəklədi və mən də öz növbədə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas sərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.

Son 15 il ərzində bu yolla gedərək biz böyük uğurlara imza atdıq. Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamışdır. Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçmişdir. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşamışdır. Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruyub, xalqımız, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşamışdır. Bu da inkişafımız üçün əsas şərtidir. Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qan tökürlər və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycan sabitliyin təminatçısı Azərbaycandan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-İttidat birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir.

Bu 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə getmişdir, Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığı, mətbuat azadlığı, sərbəst toqquşma azadlığı, siyasi fəaliyyət toqquşması təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafa bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli məqsətlərimizi təmin edir. Biz bunu kiminə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycan siyasəti islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz tələyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz tələyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir.

Deyə bilərəm ki, son 15 il ərzində Azərbaycanda siyasəti mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunur və prezident seçkiləri kampaniyası bunu bir daha göstərir. Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasəti mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Qeyd etməliyəm ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlər diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır. Bir sözlə, bu 15 il ərzində biz çalışmışıq ki, Azərbaycanda siyasəti mübarizə sivil qaydada təmin olunsun və buna böyük dərəcədə nail ola bilmişik. Fərslərdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcək fəaliyyətlərində uğurlar dileyirəm.

O ki qaldı, antimirli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasəti səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilləxanasıdır. Xarici qrant, iana hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı

çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncalar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafa bağlı siyasətimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır.

Azərbaycan bu 15 il ərzində uğurla inkişaf edib. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi məhribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımlar da şərtləndirəcək.

Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik. Təkcə ona görə yox ki, özümüzü göstərək, ona görə ki, dünyada da müsbət meyillər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, son 15 il ərzində dünyada bu istiqamətdə çox təhlükəli proseslər cərəyan edib. İslamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfə münasibət göstərilir. Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edəək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda, biz öz milli mədəniyyətimizə sadiqliq, buna bağlılıq və təsədufi deyil ki, 2016-cı və 2017-ci illər Azərbaycanda "Multikulturalizm və "İslam Həmrəyliyi" illəri elan olunmuşdur.

Azərbaycan son 15 il ərzində beynəlxalq ələmdə böyük uğurlara imza atdı. Bizim dünyadakı mövqələrimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməmiş olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir.

Biz son 15 il ərzində qonşu dövlətlərlə daha da sıx münasibətlər qura bildik. Deyə bilərəm ki, ikitərəfli münasibətlərimizi indi ən yüksək səviyyəyədər, qonşu dövlətlərlə bizim heç bir problemimiz yoxdur, bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır. Çoxtərəfli əməkdaşlıq da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıb və bu, işlək formatlardır. Biz bu üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələləri müzakirə edirik, həll edirik. Məsələlərin həlli bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verir, eyni zamanda, qonşularla isti münasibətlərimizi regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirinə gətirir.

Biz son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak etmişik, bundan sonra da fəal iştirak edəcəyik. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim mövqeyimizi dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təkliflərimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulma Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. On dan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır.

Biz Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlı-



yıq. Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır, erməni lobi təşkilatları bizə qarşı kampaniyalar aparır. Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazandıq. Qondarma "Dağılıq Qarabağı" heç kim tanımır və əminəm ki, tanımayacağıq. Orada keçirilən qondarma "referendum"u bizim qonşu ölkələrimiz və beynəlxalq təşkilatlar pislədir.

Cocuq Mercanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilibdir. Cocuq Mercanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını urrekdən sevindirir, onu qurtulandırır. Ermənilər, vandallar, Ermənistan rəhbərliyi bizim tarixi abidələrimizə də soyqırım törədib, məscidlərimizi dağıdıb. Amma onun başa düşmələri ki, biz dağılmış məscidləri qəlbimizdə yaşadıq. Biz dağılmış məscidləri qəlbimizdə ucaltımışıq. Torpaqlar işğaldan azad olundandan sonra vandallar tərəfindən dağıdılmış Şuşa məscidinin bənzerini biz Cocuq Mercanlıya gətirdik, orada tikdik. Bu gün bu torpaqlarda bizim insanlarımız ibadət edə bilirlər. Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq.

Biz köçkünlərlə bağlı olan məsələlərdə uğurla həll edirik. Yüzə yaxın qəsəbə salınıb, 280-290 min köçkün soydaşımız yeni evlərlə, mənzillərlə təmin edilibdir. Biz bundan sonra da onlara dəstək göstərəcəyik. Köçkünlərin məişət problemləri, onların məşğulluğu daim diqqət mərkəzindədir. Gələcəkdə də bu istiqamətdə addımlar atılacaqdır.

Ümumiyyətlə, deyə bilərəm ki, son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlərdə təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib. 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Yəni, sosial siyasət daim diqqət mərkəzindədir. Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqların, onun rifahı daim diqqət mərkəzində olacaqdır.

Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır. Yoxsulluğu qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Demək olar ki, bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar bunu nümunə kimi göstərlər ki, yoxsulluq təxminən 50 faizdən 5.4 faizə düşübür. İşsizliklə də tam şəffaflik təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni təbii etmişlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirinə görəcekler.

Sahibkarlığın inkişafı sürətlə getmişdir. Bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmisdir. Bu kreditlər hesabına və sahibkarların öz vəsaiti hesabına yüzlərlə, belkə də minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir. Növbəti illər ərzində, qeyd etdiyim kimi, iqtisadi sahədə islahatlar təmin ediləcək, dərinləşəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf etsin və biz neft-qaz amilindən asılılığı azaldıq.

Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət verməmişik. Azərbaycan dünyanın məhduud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bizim indi iki peykimiz var və üçüncü peykin orbitə buraxılması nəzərdə tutulur. Azərbaycan bu sahədə də liderlik nümayiş etdirir. Bu, onu göstərir ki, biz gələcəyə baxırıq və gələcək də elmi-texnoloji inkişafa bağlıdır. Məhz buna görə biz təhsilə, elmə diqqət veririk,

Bu, bir daha bizim niyyətimizi, siyasətimizi göstərir. Korrupsiyaya, rüşsanlar qaydır, yeni qəsəbə salınıb, bundan sonra da aparılacaqdır. Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görülməkdir və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir. "ASAN xidmət" onların arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz təcridən bu qurumun funksiyalarını genişləndiririk.

Biz son 15 il ərzində iqtisadi islahatlar aparmış və iqtisadi məsələlər xüsusi diqqət yetirmişik. Çünki mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara birlər. Əgər sən kimdənsə asılısan, - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmıq iqtidarında olmayacağısan. Ona görə biz çalışırıq ki, iqtisadi müstəqilliyə çatmaq və buna da nail oluq. Biz indi heç bir kreditə mhtac deyilik, özümüz kreditlər veririk. Bizim dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir. Mən qarşıya vəzifə qoymuşam və biz gələcək illərdə dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq. İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artmışdır. Bu, çox böyük göstəricidir. Əlbəttə ki, bu göstəricinin tərkibində nəfərli xüsusi yer tutur. Ancaq bununla bərabər, bizim qeyri-neft ixracımız 15 il ərzində dörd dəfədən çox artıb. Bu da onu göstərir ki, bizim islahatlarımız böyük səmərə verir.

Senayə istehsalı 2,6 dəfə artmışdır. Valyuta ehtiyatlarımız 24 dəfə artmışdır, bu gün 44 milyard dollara bərabərdir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi vardır. Xarici və yerli sərmayə ölkəmizə bundan sonra da qoyulacaqdır. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqəbatqabiliyyətiylə görə 35-ci yerə layiq görübür. İnkişafda olan ölkələr arasında inküziv indeksinə görə biz üçüncü yerdəyik. Yəni, bu göstəricilər özlüyündə hər şeyi açıq-aşkar bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir.

Bu gün də Azərbaycan iqtisadiyyatı inkişaf edir. Biz dünyada baş vermiş böhranlar zamanı da bu böhranlardan ən az itkilərə çıxa bilmişik. Artıq bu böhranlar arxada qalıb və iqtisadi sahədə inkişafı sürətləndirir. Bu proses bundan sonrakı illərdə də davam edəcəkdir. Bütün kənd yolları ilə bağlı təkliflər artıq bizə daxil olub. İmkan olduqca biz bütün kənd yollarını yenidən quracağıq. Bu istiqamədə artıq böyük işlər görülmüdü.

2004-cü ildə Bakının su təchizatı ilə bağlı problemləri çox ciddi idi. O vaxt Bakı sakinlərinin 29 faizi davamlı təmiz içməli su ilə təmin olunurdu. Bu gün bu rəqəm 81 faizə çatıb. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilibdi, hazırda bu rəqəm 67 faizə çatıb. Bundan sonrakı illərdə bu günə qədər görülməyimiz işləri biz başa gətirəcəyik. Bütün şəhərlərdə, bütün kəndlərdə insanlar təmiz içməli su ilə təmin olunmalıdır. Bizim proqramlarımızda bu var. Bu da infrastruktur layihələri arasında xüsusi yer tutan sahədir.

Kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülmüdü, dörd böyük su anbarı tikilib və son bir neçə il ərzində bir il 100 min don çox hektara yeni su mənbəyi gətirilmişdir. Əminəm ki, kənd təsərrüfatının inkişafına bunun çox böyük təsiri olacaqdır.

Biz illərdə ölkə daxilində nəqliyyat infrastrukturuna işə çox ciddi məşğul olmuşuq. Demək olar ki, nəqliyyat infrastrukturuna çox böyük vəsait qoyulubdur. Biz yeddi aeroport tikmişik, onlardan altısı beynəlxalq statusa malikdir. O aeroportları indi işləyir, xaricdən gələn turistlərin sayı artır. Ələtdə Xəzər dənizində ən böyük yeni ticarət limanı tikilir, yaxın gələcəkdə istifadəyə verilecekdir. Dəmir yolu infrastrukturuna yeniləşir. Azərbaycan Xəzər dəniz-

növbəti illərdə daha da böyük diqqət göstərməliyə. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminatına əsaslanır. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Buna nail olmaq üçün bizdə hazırlıqlı kadr potensialı olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə də işlər görülməkdir.

Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir. Təbii ki, son 15 il ərzində bu sahəyə xüsusi diqqət göstərilirdi və bundan sonra da göstəriləcək. Bu illər ərzində biz doğrudan da tarixi nailiyyətlərə nail ola bilmişik. Ulu öndər Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və beləliklə, biz böyük gəlirlər əldə etməyə başlamışdıq. Ondan bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. Həzrda biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq. Bu layihə bizim təşəbbüsümlə həyata keçirilir. 2012-ci ildə bu layihəyə start verildi. Ondan əvvəlki illər isə demək olar ki, nəticəsiz keçmişdir. Çünki Azərbaycan qazını böyük həcmrlə Avropa bazarlarına çıxarmaq üçün bir neçə il ərzində müzakirələr gedirdi, amma heç bir nəticə yox idi. Biz bunu görəndə artıq bildik ki, ancaq özümüza güvənməliyik və tarixi qərarlar qəbul edild. Çox çətin layihəni uğurla icra edirik. Bu, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu layihədir. Cənub Qaz Dəhlizi qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. Ona görə xüsusilə bu da dünyada mövcud olan iqtisadi böhrana təsadüf etdi və bu vəsaiti ölkəmizə cəlb etmək o qədər də asan məsələ deyildi. Biz, əlbəttə, diplomatik, siyasi və iqtisadi yollarla buna nail ola bilmişik. "Cənub Qaz Dəhlizi" layihələrinin üçü bu il istifadəyə verilecekdir - "Şahdəniz-2", "Cənubi Qafqaz Kəməri" və TANAP. Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişmişik. Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcəkdir. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirlərdə də biz ölkəmizin inkişafına yönəldəcəyik. Biz bu illər ərzində "Azəri-Cırağ-Günəşli" yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımlar atmış, yeni kontrakt imzalanıb. Kontrakt müddəti 2050-ci ilə qədər uzadılıb və biz öz payımızı artırma bilmişik. Eyni zamanda, 3,6 milyard dollar bonus almış və onun birinci hissəsi artıq bu il xəzinəyə daxil olub. Növbəti illərdə biz neft-qaz sektorunda digər perspektiv strukturalar ətrafında tərəfdaşlara işləyəcəyik. Demək olar ki, neft-qaz sektorunda Azərbaycan istidietinye artıq nail olubdur və bir-iki ildən sonra Cənub Qaz Dəhlizi tam istifadəyə verilecekdir.

Biz bu illər ərzində ölkə daxilində enerji təminatını yaxşılaşdırma bilmişik. Böyük infrastruktur layihələri icra edilib. Son 15 il ərzində 30-dan çox elektrik stansiyası tikilib. Onların generatsiya gücü 3900 meqavatta bərabərdir. Müqayisə üçün deyə bilərəm ki, bizim indi ümumi generatsiya gücümüz təqribən 6,5 min meqavata bərabərdir. Onun 3,9 min meqavatını biz 15 il ərzində yarada bilmişik. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir.

Qazlaşdırma bu ilin sonuna qədər Azərbaycanda 95 faizə çatacaqdır. Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir və biz bundan sonra da bu işlərlə məşğul olacağıq.

Bu ilin sonuna qədər, - əgər 2004-cü ilin əvvəlindən hesablasaq, - ölkəmizdə 15 min kilometr yeni yol çəkilib təmin edilmiş olacaqdır. Bu proses bundan sonrakı illərdə də davam edəcəkdir. Bütün kənd yolları ilə bağlı təkliflər artıq bizə daxil olub. İmkan olduqca biz bütün kənd yollarını yenidən quracağıq. Bu istiqamədə artıq böyük işlər görülmüdü.

2004-cü ildə Bakının su təchizatı ilə bağlı problemləri çox ciddi idi. O vaxt Bakı sakinlərinin 29 faizi davamlı təmiz içməli su ilə təmin olunurdu. Bu gün bu rəqəm 81 faizə çatıb. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilibdi, hazırda bu rəqəm 67 faizə çatıb. Bundan sonrakı illərdə bu günə qədər görülməyimiz işləri biz başa gətirəcəyik. Bütün şəhərlərdə, bütün kəndlərdə insanlar təmiz içməli su ilə təmin olunmalıdır. Bizim proqramlarımızda bu var. Bu da infrastruktur layihələri arasında xüsusi yer tutan sahədir.

Kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülmüdü, dörd böyük su anbarı tikilib və son bir neçə il ərzində bir il 100 min don çox hektara yeni su mənbəyi gətirilmişdir. Əminəm ki, kənd təsərrüfatının inkişafına bunun çox böyük təsiri olacaqdır.

Biz illərdə ölkə daxilində nəqliyyat infrastrukturuna işə çox ciddi məşğul olmuşuq. Demək olar ki, nəqliyyat infrastrukturuna çox böyük vəsait qoyulubdur. Biz yeddi aeroport tikmişik, onlardan altısı beynəlxalq statusa malikdir. O aeroportları indi işləyir, xaricdən gələn turistlərin sayı artır. Ələtdə Xəzər dənizində ən böyük yeni ticarət limanı tikilir, yaxın gələcəkdə istifadəyə verilecekdir. Dəmir yolu infrastrukturuna yeniləşir. Azərbaycan Xəzər dəniz-

zində ən böyük donanmaya malikdir. Burada da biz liderliyi möhkəmləndiririk. Gəmiqayırma zavodunun tikintisi artıq xaricdən gəmilərin alınmasına ehtiyac qalmadığını göstərir.

Bir sözlə, nəqliyyat infrastrukturunun yeniləşməsi, yaradılması, əlbəttə ki, daxili tələbat idi. Eyni zamanda, biz qonşularla əməkdaşlıq edərək regional infrastrukturunu da yaratmışıq. Keçən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı növbəti tarixi nailiyyətimizdir. Qonşularla birlikdə bu tarixi yolu biz istifadəyə verdik və indi Azərbaycan ərazisindən yülkrlərın daşınması gündən-günə artmaqdadır. Bununla paralel olaraq, hazırda biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və Azərbaycan ərazisində bütün işləri tamamladıq. İndi biz, ümumiyyətlə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq. Əminəm ki, qonşu ölkələrlə əməkdaşlıq edərək bu yolun çatışmayan hissəsi də yaxın gələcəkdə tikilib istifadəyə verilecekdir. Beləliklə, açıq dənizlərə çıxışı olmayan ölkə olan Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Bu, real işlərin nəticələridir.

Bizim coğrafi yerləşməyimiz bir tərəfdən əlverişlidir, digər tərəfdən əlverişsizdir. Biz Avropa ilə Asiya arasında yerləşirik, ancaq, eyni zamanda, bizim açıq dənizlərə çıxışımız yoxdur. Əgər olsa idi, onda heç neft və qaz kəmərlərini tikməyə ehtiyac qalmazdı. Ona görə, belə qapalı şəraitdə Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməyimiz tarixi nailiyyətimizdir.

Qeyd etməliyəm ki, biz digər sahələrdə də böyük uğurlar qazanmışıq. Bir qışda donlanı hamısını sadalamaq mümkün deyil. Təkcə onu demək istəyirəm ki, 2004-cü ildə Azərbaycana xaricdən bir milyon qonaq gəlmişdirsə, bu il gələcək qonaqların sayı üç milyona çatacaqdır. Biz ölkəmizi dünyada tanıtıma bilmişik. Beynəlxalq tədbirlərin keçirilməsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, siyasi, humanitar tədbirlər Azərbaycanı dünyaya təqdim etdi. Bununla paralel olaraq, xalqımızın qonşapərəstliyi, gözəl iqlim, təhlükəsizlik, gözəl infrastruktur, şərait, tarixi abidələrimiz Azərbaycanı sürətlə inkişaf edən böyük turizm mərkəzinə çevirir. Əlbəttə, bu, ölkəmizə valyuta gətirir, bu, ölkəmizi daha da gücləndirir və bu sahədə minlərlə iş yeri yaradılır və yaradılacaqdır.

Biz böyük idman uğurları ilə fəxr edə bilərik. Bizim idmançılarımız son 15 il ərzində Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Avropa Oyunlarında biz ikinci yerə layiq görüldük, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail olduq. Biz Rio Olimpiya Oyunlarında medalları sayına görə 14-cü yerdəyik. Tarixi qələbələrdir. Həra baxsaq, hansı sahəyə baxsaq, biz inkişaf, nəticə və uğur görürük. Nəyə görə? Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir. Bir daha qayıdıram çıxışımın əvvəlinə, xalq-İttidat birliyi bütün bu uğurları mümkün edir. Biz regional inkişafa çox ciddi məşğul olmuşuq. Üç regional inkişaf proqramı qəbul edilibdir. Üçüncüsü isə bu başa çatır. Regionların siması dəyişilib, şəhərlər abadlaşıb, gözəlləşib. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bakı şəhəri bizim qürur mənbəyimizdir.

Yəni, son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görülməli işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə söyləyirəm davam etdirəcəyik. Azərbaycan daha da qüdrətli ölkəyə çevriləcəkdir. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bütün konkret proqramlarımız var. Güclü siyasət iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-İttidat birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük inkinbliklə baxırıq. Hamımızın əməli ondan ibarətdir ki, ölkəmizi daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.

Çıxışımın sonunda bir məsələni də qeyd etməliyəm. Bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olubdur. Azərbaycan xalqı bir daha göstərir ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim tələyimiz öz əlimizdədir, biz öz tələyimizi sahibliyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik.

Esq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

Bununla da andıçma mərasimi başa çatdı.

Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də andıçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ulu Öndərin məzarı önünə əkilil qoydu, onun ruhu qarşısında baş əydi.

Sonra Prezident İlham



Əliyev və ailə üzvləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər

və üzerine gül dəstələri qoydular. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor

Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü.

AZƏRTAC

Şəhidlərin xatirəsinə ehtiram



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, "Əbədi meşəl" abidəsinin önünə əkilil qoydu.

Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər.

Sonra xatirə şəklil çəkirdildi.

AZƏRTAC



İslam Əməkdaşlıq Təşkilatı gənclər və idman nazirlərinin IV konfransının iştirakçılarna

Hörmətli konfrans iştirakçıları! Sizi - İslam Əməkdaşlıq Təşkilatı gənclər və idman nazirlərinin IV konfransının iştirakçıları səmimi qəlbənd salamlayır, hər birinizə işlərinizdə uğurlar diləyir və əminlik arzulayıram.

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasına nail olduğu ilk illərdən etibarən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən biri kimi bu təşkilatın fəaliyyətində iştirakına xüsusi əhəmiyyət verir və öz xarici siyasət kursunun əsas istiqamətlərindən biri hesab edir. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də Azərbaycanın haqlı mövqeyini daim dəstəkləmələri ölkəmizdə həmişə təqdirə qaynaqlanır.

Ötən dövr ərzində iqtisadi gücü və siyasi nüfuzu durmadan artan respublikamız xüsusən son illərdə bir sıra beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilmişdir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələr Azərbaycanın böyük İslam sivilizasiyasının təşəkkülündə özünəməxsus mövqeyinə diqqətli bir daha yönəltmişdir.

Azərbaycan İslam ölkələri gənclərinin həmrəyliyinə möhkəmləndirilməsini daim

diqqət mərkəzində saxlayır. Bizim təşəbbüsümüzə Bakıda 2004-cü ildə İslam Əməkdaşlıq Təşkilatı tarixində ilk dəfə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu təsis edilmiş və Forumun birinci iclası da burada keçirilmişdir.

Ölkəmiz idman sahəsindəki əməkdaşlığı da xalqlarımız arasında həmrəyliyin mühüm amillərindən biri hesab edərək bu istiqamətdə mühüm addımlar atmışdır. Biz Azərbaycanda "İslam Həmrəyliyi İli"nin elan edildiyi 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş, bu oyunların beynəlxalq standartlara tam uyğun və mütləq keçirilməsinə nail olmuşuq.

Əminəm ki, konfransınız İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gənclər və idman sahəsində əməkdaşlığının bundan sonra daha da gücləndirilməsi ilə bağlı geniş müzakirələr aparacaq, qarşılıqlı əlaqələrimizin yeni inkişaf yollarını müəyyən edəcəkdir.

Dərin hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 18 aprel 2018-ci il.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İtaliya xalqı adından və şəxsən öz adından səmimi təbriklərimi və ali mandatınızın icrasında xoş arzularımı çatdırmaq istəyirəm.

Əminəm ki, beynəlxalq səviyyədə güclü tərəfdaşlıqda, eləcə də cəmiyyətlərimizin səmərəli əməkdaşlığında təzahür edən, İtaliya ilə Azərbaycan arasında gözəl münasibətlər qarşılıqlı illər ərzində də siyasi, iqtisadi və mədəni sahələrdə birmənalı şəkildə inkişaf edəcək və möhkəmlənəcək.

Konstruktiv dialoqu ümumi öhdəliyimiz kimi vurğulayaraq və sülh şəraitində birgə yaşamanın qaynaqlandığı dəyərlərə riayət edərək ümumi təhlükəsizliyə olan çoxsaylı çağırışların həlli yollarını müəyyən etmək üçün birgə çalışmalıyıq.

Bu əhval-ruhiyyə ilə yaxın zamanlarda Bakıda Sizinlə görüşməyə ümid edir, Sizə cəsarətli və dost Azərbaycan xalqına rifah diləyir, bir daha ən səmimi arzularımı çatdırıram.

Hörmətlə,

Sergio Mattarella
İtaliya Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu mühüm və məsuliyyətli vəzifənin icrasında Sizə uğurlar və müvəffəqiyyətlər, ölkənizə isə davamlı tərəqqi və yüksək rifah arzulayıram.

Mən qətiyyətlə inanıram ki, Sizin rəhbərliyinizlə Litva və Azərbaycan dövlətləri arasında həm ikitərəfli səviyyədə, həm də Azərbaycan ilə Avro-

pa İttifaqı çərçivəsində mövcud olan əməkdaşlıq bundan sonra da fəal və açıq dialoq şəraitində davam edəcək. Ölkələrimizi birləşdirən ortaq maraqlar və daha da genişlənən ikitərəfli münasibətlər ümumi məqsədlərimizə doğru birgə fəaliyyət üçün və vətəndaşlarımızın biznes, təhsil, eləcə də cəmiyyətlərarası mübadilə, turizm və mədəniyyət sahələrində qarşılıqlı faydalı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində yeni im-

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və and içməyiniz münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

İkitərəfli əməkdaşlığımızın bütün sahələrdə də inkişaf etməsi mənə böyük məmnunluq hissi verir. Ümid edirəm ki, əlaqələrimiz daha da dərinləşəcək, ölkələrimizin ümumi maraqlarına və xalqlarımızın rifahına yaxşı xidmət göstərəcəkdir.

Sizə ali dövləti vəzifənizdə möhkəm cəsarətli və uğurlar arzulayıram.

Səmimiyyətlə,

Yanoş Ader
Macarıstan Respublikasının Prezidenti

kanlar açacaq.

İcazə verin, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm. Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm.

Hörmətlə,

Dalya Qribauskayte
Litva Respublikasının Prezidenti

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanında olub




Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.
AZƏRTAC xəbər verir ki, fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı əsgərləri salamladı. Azərbaycan Respublikasının dövlət himni səsləndi. Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylın atəşi açıldı. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi. Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC



Prezident İlham Əliyev İƏT Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə görüşüb



Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və İdman Nazirləri Konfransının dördüncü sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edərək dedi:

–Öziz qonaqlar, əziz dostlar. Azərbaycanı xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Mən şadam ki, Azərbaycan belə mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Əminəm ki, bu görüş ölkələrimiz arasında həmrəyliyi, tərəfdaşlığı gücləndirəcək və əməkdaşlığımızın inkişafında çox müsbət dinamika yaradacaq. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür. Son illərdə biz nazirlər səviyyəsində çox sayda tədbirlər təşkil etmişik. Mən şadam ki, bu gün gənclər və idman nazirləri bizim qonaqlarımız sırasında.

Azərbaycan hər zaman qardaş müsəlman ölkələrinin dəstəyini hiss edir və öz növbəsində, bütün beynəlxalq təşkilatlarda qardaşlarını dəstəkləyir. Biz BMT-də, sözsüz ki, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi başqa müxtəlif regional təşkilatlarda fəal əməkdaşlıq edirik. Azərbaycan qardaş ölkələrlə həmrəyliyin və tərəfdaşlığın gücləndirilməsi siyasətini davam etdirəcək. Biz hər zaman bir-birimizi dəstəkləməli, bir-birimizin yanında olmalıyıq. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanla Azərbaycan arasında torpaqlarımızın 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münafiqənin həlli ilə bağlı bir neçə qətnəmə qəbul edib. Bu münafiqə nəticəsində bir mil-

yondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkünlə çevrilib. Biz etnik təmizləməyə məruz qalmışıq. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib. Hazırda bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınır. Biz münafiqənin BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnəmələri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan qardaşlarımızın Azərbaycanı göstərdikləri davamlı dəstəyə görə çox minnətdarıq. Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarda hər şey dağıdıb. ATƏT iki dəfə işğal olunmuş ərazilərə faktaraşdırıcı missiyalar göndərüb. Onların hesabatı bizim tarixi və dini abidələrimizə qarşı vandalizm aktı törətdiyini göstərir. Məscidlərimiz Ermənistan tərəfindən dağıdılıb. Məzarlarımız, tarixi abidələrimizin hamısı dağıdılıb. Hər şey dağılıb. Xalqımız, həmçinin mədəniyyətini dəstəkləyən qalıb. Lakin hər zaman dediyim kimi, onlar bizim yaddaşımızı, inamımızı məhv edə bilməzlər. İşğal olunmuş torpaqların bir hissəsi iki il bundan əvvəl azad edildikdən sonra Azərbaycan həmin ərazini yenidən qurmağı qərara aldı və hazırda orada insanlar yaşayır. Biz orada 150 evdən ibarət qəsəbə tikdik, məktəb, tibb mərkəzi və məscid inşa etdik. Biz işğal ermənilərin qədim Şuşa şəhərində dağıtdığı məscidin eynisidir. Bunu etmək biz bir daha barbarlara göstərir ki, onlar bizim taleyimizi məhv edə bilməzlər. Biz işğal olunmuş bütün ərazilərə qayıdacağıq və oraları yenidən quracağıq. Biz o ərazilərə həyatı qaytaracağıq.

Mən Azərbaycana hər zaman göstərdikləri davamlı dəstəyə və

edirik. Bir neçə il bundan əvvəl paytaxtımız Bakı da İslam mədəniyyətinin paytaxtı idi. Bu, bizim gördüyümüz işlərin müsəlman dünyasına nümayiş, birlik və həmrəyliyin nümayişidir.

Azərbaycan ərazisində çox sayda tarixi, dini abidələr var. Biz bu abidələri qoruyub saxlamışıq və onlar bizim, tarixi irsimizin bir parçasıdır. Onların arasında qeyd etmək istədim ki, dünyanın ən qədim məscidlərindən biri, qədim Şamaxı şəhərində 743-cü ildə inşa edilmiş məscid Azərbaycanda yerləşir. Bir neçə il bundan əvvəl o, əsaslı şəkildə yenidən qurulub. Beləliklə, biz tariximizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlayırıq və bir-birimizi dəstəkləmək üçün çox işlər görürük. Bizim müsəlman ölkələri ilə çox

bir-birini daha yaxşı tanımağa kömək edirsiniz. Çünki gənc nəsillə birlikdə olmalıdır. Biz, müsəlman ölkələrinin liderləri olaraq etdiyimiz və etməli olduğumuz kimi, onlar da bir-birini dəstəkləməlidirlər. Bu səbəbdən də düşünürəm ki, Bakıdakı bu görüş gənclərimiz üçün əhəmiyyət kəsb edir. Bu, ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirdir. Bizdə çox sayda beynəlxalq tədbirlər keçirilir, lakin bu, xüsusi əhəmiyyət kəsb edir. Mən bizimlə birlikdə olduğunuzla görə sizə təşəkkürümü bildirmək istədim. Bilirəm ki, konfransınız uğurla başlayıb və onun işini uğurla başa çatdırmağınızı arzulayıram. Ümid edirəm ki, Azərbaycan haqqında daha çox məlumat əldə etməyə, bəzi tarixi məkanları görməyə vaxtınız



həmrəyliyə görə müsəlman dünyasındakı bütün qardaşlarımıza çox minnətdaram. Bu, bizi daha da gücləndirir. Biz müsəlman ölkələrinin həmrəyliyinə böyük töhfələr veririk. Ötən il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunub. Biz Azərbaycanda və xaricdə çox sayda tədbirlər təşkil edərək müsəlman ölkələrinin birliyinə nümayiş etdirdik. Biz dinimizin əsl simasını, mədəniyyətimizi, tarixi irsimizi, potensialımızı və bəşəriyyətin inkişafına verdiyimiz töhfəni nümayiş etdiririk. Yəqin ki, bilirsiniz, ötən il biz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdik. Bu da bizim birliymizi nümayiş etdirdi. Bu, təkcə idman tədbiri deyildi. Bu, bizim birliyimizin, həmrəyliyimizin və imkanlarımızın nümayiş idi. Ona görə də, biz bütün müsəlman ölkələri arasında həmrəyliyə öz töhfəmizi verməyə çalışırıq. Həmçinin sizə məlumat vermək istədim ki, bu il bizim qədim şəhərimiz olan Naxçıvan İSESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan olunub və biz bunu geniş şəkildə qeyd

yaxşı əlaqələrimiz var. İkitərəfli əlaqələr çox yaxşıdır. Biz siyasi cəhətdən bir-birimizi dəstəkləyirik. Azərbaycan, həmçinin yaxşı iqtisadi perspektivlər yaradan və potensialımızı gücləndirən bəzi layihələrə başlayır. Biz təkcə mühüm əhəmiyyət kəsb edən həmrəyliq nümayiş etdirməklə deyil, eyni zamanda, iqtisadi cəhətdən bir-birimizi dəstəkləməliyik. Bu gün Azərbaycan donor ölkə olaraq çox sayda müsəlman ölkəsinə humanitar yardım, təhsil, səhiyyə ilə bağlı çoxsaylı sosial, humanitar tədbirlər həyata keçirir. Biz məktəblər tikirik, qaçqınlara yardım edirik. Bizim həmrəyliyimizin sonuncu nümayiş Rohinca qaçqınlarına göstərdiyimiz humanitar yardımdır. Biz doğru düşündüyümüzü reallaşdırırıq və bu, bütün müsəlman ölkələri arasında birlik və həmrəyliyi gücləndirir, çünki gücümüz birlikdədir. Sözsüz ki, gənclər siyasətinə məsul nazirlər və digər rəsmi şəxslər olaraq siz ölkələrimizin sosial həyatının çox əhəmiyyətli bir hissəsini əhatə edirsiniz. Siz gənc nəsle

olacaq. Əminəm ki, azərbaycanlı ev sahibləri sizin öz vətəninizə yaxşı xatirələrlə qayıtmağınız üçün əllərindən gələni edəcəklər. Bir daha xoş gəlmisiniz. Bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirəm.

Sonra İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-USEYMIN çıxış edərək dedi:

–Cənab Prezident, bizi belə mötəbər tədbir, İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri Konfransının dördüncü sessiyası çərçivəsində qəbul etdiyinizə və nazirlərə dəstək göstərdiyinizə görə çox sağ olun. Bu, İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinin bir hissəsidir. İcazə verin, əvvəlcə yenidən prezident seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Mən Uca Allaha bu böyük xalqın uğuru, sülh və firavanlığında yaşaması üçün dua edirəm. Mən, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işini dəstəklədiyini vurğulamaq istəyirəm. Bu,



İslam Əməkdaşlıq Təşkilatı üçün prioritetdir, biz bunu bütün qətnəmələrimizdə qeyd edirik, istər sammit çərçivəsində, istərsə də xarici işlər nazirlərinin qətnəmələrində. Bu, haqq işidir və biz, sadəcə, Birləşmiş Millətlər Təşkilatının qətnəmələrinin icra olunmasını tələb edirik. İkinci, Sizin də düzgün buyurduğunuz kimi, gənclər müsəlman dünyasında əhəlinizin böyük segmentini təşkil edir və biz təəssüf hissi doğuran hadisələrə, ekstremizmə və terrorizmə göstərdiyimiz münasibətlə bağlı onlara ümid verməliyik. Beləliklə, mən istəyirəm ki, biz, İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri Konfransı istər idman, istərsə də digər fəaliyyətlər vasitəsilə yalnız gənc nəsəminizin çox yaxşı mənaəndə iştirakını nəzərdə tutan proqramın tərtib olunmasını təmin etsin. Mən həmişə deyirəm ki, gənclərimiz müəyyən yaxşı keyfiyyətlərə malik gənclərdir, əks halda, onlar pis işlər görərdilər. Ən yaxşı hal müsəlman ölkələrində sırf gənclər və cəmiyyət üçün nəzərdə tutulmuş mənalı proqram və siyasətlərin tərtib edilməsidir.

Əlbəttə ki, cənab Prezident, Siz də təşəkkürümü bildirirəm. Çünki bu, Sizin ideyanız idi və siz 2005-ci ildə burada Bakıda bu forumun təşəbbüskarı oldunuz. Biz bunu və Sizin gənc nəsillə üçün olan baxışınızı, ezm və sadıqlılığınızı dərin minnətdarlıq hissi ilə xatırlayıram. Bizim buradakı görüşümüz Sizin vaxtilə təşəbbüskarı olduğunuz uğurlu ideyanın sübutudur. Əlbəttə ki, Bakı Azərbaycanın Sovetlər İttifaqından ayrıldıqdan sonra necə dəyişməsi, müasir və çiçəklənən şəhərə çevrilməsi nöqtəyi-nəzərdən uğurlu bir eksperimentdir. İndi isə ölkəniz turizm nöqtəyi-nəzərdən regionun qibləsinə çevrilib. Biz

bununla qürur duyuruq və Sizin düzgün qeyd etdiyiniz kimi, ölkələrimizdə qeyd edirik, istər sammit çərçivəsində, istərsə də xarici işlər nazirlərinin qətnəmələrində. Bu, haqq işidir və biz, sadəcə, Birləşmiş Millətlər Təşkilatının qətnəmələrinin icra olunmasını tələb edirik. İkinci, Sizin də düzgün buyurduğunuz kimi, gənclər müsəlman dünyasında əhəlinizin böyük segmentini təşkil edir və biz təəssüf hissi doğuran hadisələrə, ekstremizmə və terrorizmə göstərdiyimiz münasibətlə bağlı onlara ümid verməliyik. Beləliklə, mən istəyirəm ki, biz, İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri Konfransı istər idman, istərsə də digər fəaliyyətlər vasitəsilə yalnız gənc nəsəminizin çox yaxşı mənaəndə iştirakını nəzərdə tutan proqramın tərtib olunmasını təmin etsin. Mən həmişə deyirəm ki, gənclərimiz müəyyən yaxşı keyfiyyətlərə malik gənclərdir, əks halda, onlar pis işlər görərdilər. Ən yaxşı hal müsəlman ölkələrində sırf gənclər və cəmiyyət üçün nəzərdə tutulmuş mənalı proqram və siyasətlərin tərtib edilməsidir.

Daha sonra İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu İdarə Heyətinin qərarına əsasən, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yaranması və inkişafındakı təşəbbüs və roluna, İslam Əməkdaşlıq Təşkilatı gəncliyinin inkişafına yönəlmiş fəaliyyətlərə və quruma üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə verdiyi daimi və müstəsna dəstəyə görə Prezident İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun "Gənclərin hamısı" ilk Fəxri Nişanı və xatirə hədiyyəsi təqdim olundu.

Prezident İlham ƏLİYEV dedi:
–Bu mükafata görə çox sağ olun. Mən bunu yüksək qiymətləndirirəm. Təşəkkür edirəm. Doğru olaraq qeyd etdiyiniz kimi, Azərbaycan ölkələrimizin gənclərinin bir araya gəlməsində mühüm rol oynayıb. Şadam ki, Gənclər Forumu uğurla fəaliyyət göstərir. Çıxışım əvvəlində qeyd etdiyim kimi, məqsədimiz ölkələrimiz arasında həmrəyliyi gücləndirməkdir ki, gənc nəsillə bizim yolumuzu davam etdirsin.

Sonda xatirə şəkli çəkdirildi.
AZƏRTAC

Prezident İlham Əliyev Türkiyənin gənclik və idman nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Bilal Ərdoğanı və Türkiyə Respublikasının gənclik və idman naziri Osman Aşkın Bakı qəbul edib.

AZƏRTAC xəbər verir ki, nazir Osman Aşkın Bak və Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırdılar. Qonaqlar Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə bir daha təbrik etdilər və bu qələbənin Türkiyədə böyük qürur hissi ilə qarşılandığını bildirdilər.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin



bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin gənclər siyasəti və idman sahəsində əməkdaşlığının möhkəmləndirildiyi qeyd olundu. Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Na-

zirələri Konfransının 4-cü sessiyasının İslam ölkələri arasında əməkdaşlığın və həmrəyliyin genişləndirilməsi işinə xidmət edəcəyi bildirildi.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezi-

denti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

AZƏRTAC

Prezident İlham Əliyev Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amanonu qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edən Yukio Amano Prezident İlham Əliyev ilə inauqurasiya mərasimi günündə görüşməsinin əlamətdar hadisə olduğunu dedi. Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyi üçün çox mühüm tərəfdaş olduğunu qeyd edən Yukio Amano ölkəmizlə yüksək səviyyəli əməkdaşlıq həyata keçirildiyini, bir sıra mühüm layihələr üzrə birgə iş aparıldığını vurğuladı.

Təbrikə görə minnətdarlığını bildiren Prezident İlham Əliyev Yukio Ama-



nonun ölkəmizə səfərinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında yaxşı tərəfdaşlıq əlaqələrinin

mövcud olmasından və bir sıra birgə layihələr üzərində işlərin aparılmasından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev ölkəmizlə Beynəlxalq Atom

Enerjisi Agentliyi arasında əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

AZƏRTAC

Prezident İlham Əliyev Beynəlxalq Sərgilər Bürosunun nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Koreya Respublikasının Beynəlxalq Sərgilər Bürosunda nümayəndəsi, səfir Cai-Çul Çoyun başçılıq etdiyi Beynəlxalq Sərgilər Bürosunun nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin adından çıxış edən Cai-Çul Çoy dövlətimizin başçısını ölkəmizdə keçirilən prezident seçkilərində qələbəsi və inauqurasiya mərasimi münasibətilə təbrik etdi.

Cai-Çul Çoy qeyd etdi ki, Azərbaycan kimi gözəl bir ölkəni tanımaq şansı əldə etmələrindən və burada gedən dinamik proseslərin şahidi olmalarından məmnunluq hissi keçirirlər. Cai-Çul Çoy bildirdi ki, nümayəndə heyətinin səfərinin əsas məqsədi Azərbaycanda mövcud olan şəraiti və imkanları araşdırmaqdır. Qonaq səfər zamanı ölkəmizdə bir sıra səmərəli görüşlər keçirdikləri-



ni, bu müddət ərzində apardıqları müşahidələr nəticəsində müsbət mövqedə olduqlarını vurğuladı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi. Azərbaycanın gənc müstəqil dövlət oldu-

ğunu deyən dövlətimizin başçısı qısa müddət ərzində siyasi, iqtisadi və sosial sahələrdə genişmiqyaslı islahatlar həyata keçirildiyini, ölkəmizin artıq uğurlu inkişaf, eləcə də siyasi, iqtisadi və dövlət quruculuğu sahələrində sürətli transformasiya nümayiş etdirməyə nail olduğunu bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu illər ərzində görülən işlər göstərir ki, gənc bir dövlət çox uğurla müstəqil yaşaya və çoxlu sayda beynəlxalq tədbirlər təşkil edə bilər. Dövlətimizin başçısı Bakının artıq siyasi, mədəni və idman sahələrində bir çox mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğuladı. Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə və burada əldə olunan nailiyyətlərlə yaxından tanış olmaq üçün yaxşı fərsətlər yaratdığını dedi, səfərin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən qardaş Azərbaycan dövlətinin Prezidenti seçilməyiniz münasibətilə Sizə Əfqanıstan xalqı adından ən xoş və ən səmimi təbriklərimi çatdırıram.

Xalqınızın Sizi bu ali vəzifəyə yenidən layiq görməsi xidmətlərinizə verilən yüksək qiymət və gələcək planlarınıza inamın təzahürüdür.

Zati-aliləri cənab Prezident, əminəm ki, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz bütün sahələrdə mövcud imkanlar baxımından genişlənəcək və güclənəcəkdir.

Bu böyük qələbə münasibətilə Sizi bir daha təbrik edir, Sizə cənsağlığı, qardaş Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzu edirəm.

Hörmətlə,

Məhəmməd Əsrəf Qani
Əfqanıstan İslam Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qəter Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq və şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə əmin-amanlıq və uğurlar, qardaş Azərbaycan xalqına davamlı inkişaf, ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin isə gələcək illərdə daha da möhkəmləndirilməsini arzulayıram.

Sizə ən yüksək ehtiramlarımla,

Əlahəzrət şeyx Təim bin Həməd Al Tani
Qəter Dövlətinin Əmiri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, bu mühüm vəzifənizdə Sizə böyük uğurlar və əzmkarlıq arzulayıram.

Azərbaycan Respublikası vətəndaşlarının Sizə göstərdiyi etimad ölkənizdə təhlükəsizliyin qorunub saxlanılmasında, xalqın milli birliyinin möhkəmlənməsində, başladığınız nəci işi davam etdirməkdə Sizin üçün böyük stimül mənbəyi olacaq.

Əgər seçkilərdə ilk dəfə qalib gəlmək gələcəyə ümidlə baxmaq deməkdirsə, yenidən qələbə qazanaraq seçilmək ölkə rəhbərinin fəaliyyətinin vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməsinin və təsdiqlənməsinin bariz nümunəsidir.

Artıq bir neçə ildir ki, Azərbaycan Ümumdünya Gömrük Təşkilatının fəal üzvüdür. İnanıram ki, Sizin strateji xəttin davamlı olaraq reallaşması sayəsində Azərbaycan bu təşkilatla beynəlxalq ticarət prosedurlarının asanlaşdırılması və təhlükəsizliyinin təmin olunması sahəsində sıx əməkdaşlıq edəcək və dünya ölkələrinin bu sahədə uğur qazanmaları istiqamətində birgə səylərini davam etdirəcək.

Eyni zamanda, 2019-cu ildə Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransı və sərgisinin Azərbaycanda keçirilməsinə razılıq verdiyinizə görə minnətdarlığımı bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənin münasibətilə Sizə bir daha səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə olan ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm.

Kunio Mikuriya
Ümumdünya Gömrük Təşkilatının baş katibi

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbədən təbrik edirəm.

Növbəti dəfə Azərbaycan Prezidenti seçilməyiniz Azərbaycan xalqının Sizə olan böyük inamını və ölkənin sosial-iqtisadi inkişafına verdiyiniz töhfələri və güclü liderliyinizin nəticələrini bir daha sübut edir.

Monqolustan və Azərbaycan arasında ənənəvi dostluq əlaqələrini və bir çox sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, kənd təsərrüfatı, mədəniyyət, təhsil və idman sahələrində mövcud olan əməkdaşlığı dinamik inkişaf etdirmək üçün ölkələrimizin böyük potensialı var.

Tam əminəm ki, qarşılıqlı səylərimiz nəticəsində ölkələrimiz arasındakı əməkdaşlıq yeni səviyyəyə yüksələcək.

Hörmətli İlham Əliyev, Sizə möhkəm cənsağlığı, uğurlar və ən xoş arzularımı çatdıraraq, Sizə münasib bir vaxtda Sizi Monqolustana səfər etməyə dəvət edirəm.

Dərin hörmətlə,

Xaltmaaqiyn Battulqa
Monqolustan Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi Zati-alinizə çatdırmaqdan məmnunluq duyuruq.

Ölkələrimiz arasında mövcud olan əlaqələri xalqlarımızın ümumi maraqları nəminə daha da inkişaf etdirmək və Zati-alinizə xalqının istəklərini həyata keçirmək məqsədlərinə çatmaqda uğurlar arzulayırıq.

Qabus bin Said Al Said
Oman Sultanı

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Aprelin 11-də prezident seçkilərinin uğurla keçirilməsi münasibətilə Azərbaycan Respublikasının qardaş xalqına Venesuela xalqı və hökuməti adından ən səmimi təbriklərimi çatdırıram.

Venesuela Bolivar Respublikasının hökuməti Azərbaycanda mövcud olan seçki sistemini yüksək qiymətləndirir və bu prosesin hörmət, sülh, harmoniya və yüksək seçki fəallığı şəraitində keçirilməsini, eləcə də yüksək səviyyədə təşkil olunmasını alqışlayır. Bütün bunlar xalqlarımızın öz hökumətlərini və ölkəni idarə etmə formasını seçmək üçün öz müqəddəratlarını və suverenliklərini təyin etmək hüquqlarından tam istifadə etməsinə zəmanət verir.

Venesuela Bolivar Respublikasının hökuməti yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş Zati-aliləri, cənab İlham Əliyevi təbrik edir və ölkələrimiz arasındakı dostluq münasibətlərini həm ikitərəfli əməkdaşlıq çərçivəsində, həm də xalqlarımız üçün daha bərabərhüquqlu, ədalətli və insani mühitlə təmin olunmuş çoxqütblü və çoxmərkəzli dünyanın qurulması istiqamətində bizim ölkələrimizin də daxil olduğu Qoşulmama Hərəkatının "Üçlük" qrupu çərçivəsində öz səylərini gübnənin daha da möhkəmləndirmək və inkişaf etdirmək niyyətini bildirir.

Nikolas Maduro
Venesuela Bolivar Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qəter Dövlətinin hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımızı və təbriklərimizi çatdırmaqdan şərəf hissi duyuram.

Zati-aliləri, Sizə yeni-yeni uğurlar və əmin-amanlıq, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf arzulayıq.

Ən yüksək ehtiramlarımla,

Abdullah bin Nasser bin Xəlifə Al Tani
Qəter Dövlətinin Baş naziri və daxili işlər naziri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm cənab Prezident.

Mənzil-qərarqahı Bakı şəhərində yerləşən TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan Sizə ən yüksək ehtiramımızı bildiririk.

Zati-aliləri, aprelin 11-də keçirilən prezident seçkilərində inamlı qələbənin münasibətilə Sizi və Azərbaycan xalqını təbrik etməkdən şərəf duyuram. Sizə prezidentliyinizin yeni dönəmində də uğurlar arzulayıram.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Zati-alinizə, ailənizə və yaxınlarınıza ən dərin hörmətimi bildirir, səadət, müvəffəqiyyət və cənsağlığı diləyirəm.

Azərbaycan Respublikası tərəfindən ölkə iqtisadiyyatının inkişafı üçün atılan real addımlar və Avropa-Qafqaz-Asiya (TRASEKA) Beynəlxalq neqliyyat dəhlizinin reallaşdırılması istiqamətində ölkələr arasında dialoqun və əməkdaşlığın dərinləşməsi işinə verdiyiniz mühüm töhfələri və göstərdiyiniz səyləri xüsusi vurğulamaq istərdim.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bir daha vurğulayıq, rəhbərliyinizlə Azərbaycan Respublikası tərəfindən TRASEKA Beynəlxalq neqliyyat dəhlizinə gələcəkdə də dəstək göstəriləcəyinə ümidvar olduğumu bildirirəm.

Yaşasın müstəqil Azərbaycan Respublikası!

Ən xoş arzular və dərin hörmətlə,

Mirça Çiopraqa
TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi

Azərbaycan Respublikası, Bakı şəhəri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur və Sizinlə bu ilin yanvar ayında Davosdakı görüşümüzməmnunluq hissi ilə xatırlayıram.

İsveçrə Federal Şurası adından Sizə Azərbaycan dövlətinin və xalqının rifahı və davamlı firavanlığı istiqamətində bütün işlərinizdə uğurlar arzulayıram.

İsveçrə ilə Azərbaycan arasında yaxşı və geniş əlaqələr mövcuddur. Mən səmimiyyətlə ümid edirəm ki, ölkələrimiz arasında ki yüksək səviyyəli münasibətlər Sizin Prezidentliyinizin yeni dönəmində də uğurla davam edəcək.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramlarımla qəbul edin.

Hörmətlə,

Alain Berset
İsveçrə Konfederasiyasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Yaponiya hökuməti, eləcə də Yaponiya xalqı adından ürəkədən təbrik edirəm.

Azərbaycan, Qafqaz regionunun sabit inkişaf açarının sahibi olmaqla, beynəlxalq enerji təhlükəsizliyi üçün böyük rola malik ölkədir və Yaponiya üçün vacib tərəfdaşdır. Yaponiya ilə Azərbaycan bu günə qədər beynəlxalq arenada sıx əməkdaşlıq edərək, ölkələrimiz üçün əlverişli münasibətlərin qurulmasına nail olub.

Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü qeyd edilib, hökumətlərarası dialoq başda olmaqla, yüksək səviyyəli səfərlər, parlamentlərarası və regionalda yerli özünüidarə orqanları arasındakı mübadilələr, iqtisadi sahədəki əməkdaşlıq əlaqələri yüksək zirvəyə çatıb. Fərsətdən istifadə edib, bu ilin mart ayında Baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Tanigucünün Azərbaycana səfəri zamanı Zati-aliniz tərəfindən qəbul olunduğuna görə təşəkkürümü bildirirəm.

Ölkələrimiz arasında münasibətlərin bundan sonra daha da genişlənib inkişaf etməsi üçün böyük potensiala malik olduğuna əminəm. Zati-alinizlə əməkdaşlığı davam etdirərək ölkələrimiz arasındakı bu xoş münasibətləri daha da dərinləşdirmək niyyətindəyəm.

Zati-alinizə möhkəm cənsağlığı və işlərinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.

Hörmətlə,

Şinzo Abe
Yaponiyanın Baş naziri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Zati-aliləri, Sizə möhkəm cənsağlığı və uğurlarınızın davamlı olmasını, qardaş Azərbaycan xalqına isə daha sürətli inkişaf arzulayıram.

Ən yüksək ehtiramlarımla,

Abdullah bin Həməd Al Tani
Qəter Dövləti Əmirinin müavini

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi "LUKOİL" şirkəti adından və şəxsən öz adımdan ürəkədən təbrik edirəm.

Son illər Azərbaycan dövlətçiliyinin, vətəndaş cəmiyyətinin və diversifikasiya olunmuş iqtisadiyyatın möhkəmləndirilməsi yolunda böyük nailiyyətlər əldə etmişdir. Sizin rəhbərliyiniz ilə respublikada davamlı, dinamik sosial-iqtisadi inkişafa yönəlmis fəal islahatlar davam etdirilir. Bu quruculuq siyasətinin uğurları ölkənin indiki və gələcək tərəqqisi üçün etibarlı zəmindir. "LUKOİL"un Azərbaycandakı layihələrinə hər zaman verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Öz tərəfimdən bir daha əmin edirəm ki, bütün öhdəliklərimizi dəqiq yerinə yetirməyə və azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlığı bundan sonra da inkişaf etdirməyə hazırıq.

Sizə bir daha dərin hörmətimi bildirir və səmimi qəlbədən cənsağlığı, səadət, Azərbaycan Respublikasının rifahı nəminə heç də asan olmayan fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.

Dərin hörmətlə,

Vahid Ələkbərov
Rusiyanın "LUKOİL" şirkətinin prezidenti

SƏMİMİ TƏBRIKLƏR

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri. Sizi Prezident seçkilərinde qazandığınız inamlı qələbə münasibətilə bütün Azərbaycan dındarları adından təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə fəaliyyətinizə, həmçinin dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizə Uca Yaradandan uğurlar diləyirik.

Zati-alliri, Siz Azərbaycan xalqının XXI əsrdə əvəzsiz liderisiniz. Xalqımız bu seçkilərdə bir daha öz iradəsini nümayiş etdirdi ki, dövlət başçısı vəzifəsində onun mənafə və maraqlarını illərlə ən yüksək səviyyədə müdafiə edərək misilsiz uğurlara imza atmağa nail olmuş bir siyasi xadimi, müdrik qərar və təşəbbüsləri ilə dünya miqyasında ölkəmizə yüksək nüfuz qazandırmış bir şəxsiyyəti görməkdə qərarlıdır. Azərbaycan xalqı, Azərbaycan dındarları öz ümdə istəklərini seçidə bəyan etdilər, uca mənəviyyət yolunun davamına səs verdilər.

Zati-alliri, bu dəyər və münasibəti, ehtiram və məhəbbəti Siz öz genişmiqyaslı fəaliyyətiniz, başəri təfəkkür və qlobal səylərinizlə haqlı olaraq qazanmışınız. Elan etdiyiniz istər "Multikulturalizm lili", istərsə də "İslam Həmrəyliyi lili" ümumbəşəri məramlara xidmət edən səyləriniz sırasında önəmli yer tutur. Tarix boyu Şərq ilə Qərb arasında körpü olmuş Azərbaycan dövləti dünyada gedən proseslərə Sizin adınız və ardıcıl səylərinizlə özəl, dəyərli töhfələr verməkdədir. Fəxrlə deyə bilərik ki, Azərbaycanın dünya çapında mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində bugünkü uğurları, aparıcı rolun, fəal mövqeyi Sizin siyasi iradənizdən və qlobal təşəbbüslərləndən qaynaqlanır.

Möhtərəm cənab Prezident, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi qüdrətinin artması istiqamətində böyük səyləriniz qürur mənbəyimizdir. Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım, dini abidələrə - məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayə müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu, bir həqiqətdir ki, Azərbaycan torpağında hər kəsin şahidi olduğu tərəqqinin, həyatın bütün sahələrində müşahidə edilən uğurların təməlinə milliyyətdən, dinindən asılı olma-yaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bəyan etmiş, etnik və dini tolerantlığı Azərbaycanın sərvəti kimi qiymətləndirən dövlət rəhbərimizin fəaliyyəti durur.

Möhtərəm cənab Prezident, biz, Azərbaycandakı dini konfessiyaıların rəhbərləri bütün ölkə dındarlarının iradəsini ifadə edərək, Zati-alinizə prezident seçkilərində möhtəşəm zəfəriniz münasibətilə təbriklərimizi və dərin ehtiramımızı bildirir, Azərbaycan xalqının və dövlətçiliyinin tərəqqisi naminə gördüyünüz dəyərli işlərə Uca Yaradanızımdan rəvac diləyir, ən gözəl arzularımızı yeritirik. Uca Yaradan hər zaman yardımçınız olsun!

Qoy o bir olan Yaradan öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Aleksandr Bakı və Azərbaycan Arxiyepiskopu
Melih Yevdayev
Azərbaycandakı Dağ Yəhudiləri
İcmasının rəhbəri
Vladimir Fekete
Azərbaycandakı Roma Katolik Kilsəsinin
episkopu
Robert Mobili
Azərbaycandakı Alban-udi Xristian İcmasının
sədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Qardaş Azərbaycanda keçirilən, əmin-amanlıq və sabitlik şəraitində başa çatan prezident seçkilərində Zati-alinizin Azərbaycan xalqının 86 faizdən çox səsinə qazanaraq yenidən Prezident seçilməsindən duyduğumuz məmnunluğu vurğulamaq istəyirəm. Qardaş azərbaycanlıların Sizin şəxsinizdə rifaha, inkişafa, ölkədə və regionda təhlükəsizliyə səs verdikləri aydın şəkildə görünür.

Yenidən prezident seçilməyinizin Türkiyə ilə Azərbaycan arasındakı tarixi və mədəni əlaqələri "Bir millət, iki dövlət" anlayışı ilə daha da möhkəmləndirəcəyinə, daha da dərinləşdirəcəyinə dərin inamımızı məmnuniyyətlə ifadə etmək istəyirəm.

Azərbaycan ilə Türkiyə arasında inkişaf etdirdiyiniz möhkəm əlaqələrə uyğun olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHLK) ilə Türkiyənin Hak İşçi Sindikatları Konfederasiyası arasında da oxşar qardaşlıq əlaqələrini hər ötən gün gücləndirdiyimizi vurğulamaq istəyirəm. AHLK-in Zati-alinizin liderliyi ilə Azərbaycanın sosial inkişafına töhfələrini qiymətləndiririk.

Yeni prezidentlik dövrünüzdə Azərbaycanın rifahı, sabitliyi və inkişafına çox fayda gətirəcəyini inanıq, təhlükəsizlik və sabitliyinə daha da çox təyda verəcəyinizə sürüq.

Zati-alliri, bu xoş fürsətdən istifadə edərək, Sizi prezident seçkilərindəki inamlı qələbəniz münasibətilə bir daha təbrik edir, bütün azərbaycanlı qardaşlarımıza hörmət və salamlarımızı çatdırıq.

Hörmətlə,

Mahmud Arslan
Türkiyənin Hak İşçi Sindikatları
Konfederasiyasının baş direktoru

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Albaniya, Makedoniya, Xorvatiya, Sloveniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovində yaşayan və təhsil alan azərbaycanlı gəncər adından səmimi qəlbədən təbrik edirik.

Sarsılmaz dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycanımız son illərdə öz inkişaf tempini uğurla davam etdirdi. Azərbaycan Respublikasının Prezidenti kimi ötən illər ərzində xalqımızın milli və dövlət maraqlarına söykənən düşünülmüş, məqsədyönlü, müstəqil və cəsareətli siyasi strategiyanız nəticəsində daha Vətənimizin davamlı iqtisadi inkişafı təmin edilib, beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənib.

Azərbaycanın daxili siyasətində gənclərə xüsusi diqqət, qayğı göstərilib və bu, hazırda dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan dövləti hər bir gəncin qayğısına qalır, onun inkişafı üçün şərait yaradır və ümumilikdə gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfindən tam dəstəklənir. Biz - Balkanlarda yaşayan azərbaycanlı gənclər bu diqqət və qayğını mütləmədi olaraq görürük.

Əminlik ki, bu möhtəşəm uğurların davamının, eləcə də doğma Qarabağımızın tezliklə işğaldan azad edilməsini, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtmalarının birgə şahidi olacağıq.

Fürsətdən istifadə edib Zati-alinizi bir daha səmimi qəlbədən təbrik edir, Sizə möhkəm cənsağlığı, ailə səadəti və son dərəcə məsuliyyətli ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzulayırıq.

Albaniya, Makedoniya, Xorvatiya, Sloveniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovində yaşayan və təhsil alan 241 azərbaycanlı gənc adından dərin hörmətlə,

Toğrul Həsənov
Əfrayıl Mehdiyev
Elvin Ağazadə və başqaları

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Qaz İxrac edən Ölkələrin Forumu adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırıram.

Sizin seçkilərdə qələbəniz xalqınızın tarixində parlaq dövr olmaqla, Azərbaycan xalqının öz ölkəsinin gələcəyinin müəyyən-ləşdirilməsində Sizə olan inamının bir daha təcəssüm etdirir. Sizin bənzərsiz idarəçilik təcrübənz Azərbaycan üçün nadir dəyər olmaqla, Siz ölkəniniz ehtiyac duyduğu güclü idarəçiliyi davam etdirməyə imkan verir.

Qaz İxrac edən Ölkələrin Forumunda müşahidəçi üzv kimi Azərbaycan təşkilatları fəaliyyətində aktiv iştirak etmiş və Forumun qaz ixracatçılarının əksər sahələrində mənfəətinə hesablanan məqsədlərinə nail olmaq istiqamətində birgə fəaliyyəti dəstəkləmişdir. Əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycanı Qaz İxrac edən Ölkələrin Forumunun tamhüquqlu üzvləri arasında görməyə ümid edirik.

Cənab Prezident, Sizin administrasiyaınıza müvəffəqiyyət, Si-zə və ailənizə firavanlıq, Azərbaycana sülh və tərəqqi arzulayıram.

Bir daha Sizə ən yüksək salamlarımı və ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

Yuri Sentyurin
Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən inamlı qələbə qazanmağınız münasibətilə Ümumhəmkarlar İtti-faqları Konfederasiyası və Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası adından ən səmimi təbriklərimi qəbul edin. Həmkarlar itti-faqları Azərbaycanın möhkəmlənməsi və inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi və ölkədə sosial proqramların həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinizi, xalqlarımız arasında dostluğun inkişafı və möhkəmlənməsinə töhfənizi yüksək dəyərləndirilir.

Inanırıq ki, bundan sonra da Prezident vəzifəsində Siz öz nüfuzunuzdan və zəngin təcrübənizdən geniş əhali təbəqələrinin mənafeəli naminə fəal istifadə edəcək, ölkə iqtisadiyyatının sa-bit inkişafı, ədalətli sosial dövlət quruculuğu, Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsi üçün şərait yaratmaq kursunu davam etdirəcəksiniz.

Sizə möhkəm cənsağlığı, yeni-yeni uğurlar arzulayıram, ümid-varam ki, həmkarlar itti-faqlarını bundan sonra da dəstəkləyəcək-siniz.

Hörmətlə,

Mixail Şmakov
Ümumhəmkarlar İttifaqları
Konfederasiyasının prezidenti,
Rusiya Müstəqil Həmkarlar İttifaqları
Federasiyasının sədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Aprelin 11-də son dərəcə şəffaf şəraitdə keçirilən prezident seç-kilərində parlaq qələbə qazanmağınız münasibətilə Zati-alinizi və Azərbaycan xalqını təbrik edirik. Demokratiyaya güclü şəkildə bağ-lı olan Azərbaycan xalqı bununla tolerantlığın, sabitliyin, rifahın və inkişafın rəhni olan siyasətinizi dəstəklədiyini bir daha sübut etdi. Növbəti prezident seçkilərinin sabitlik və hüququn aliyyəti şərcivəsində keçirilməsi Azərbaycanda demokratiyanın yüksək səviyyəyə çatdığını beynəlxalq ictimaiyyətə göstərdi.

Prezidentliyiniz dövründə Qarabağ münaqişəsi ilə bağlı Azər-baycanın diplomatiya və hərbi sahədə uğurlu addımları və əldə et-diyi nəticələr qədim torpaqlarımızın Ermənistanın beynəlxalq hüqu-qa zidd olaraq işğalından azad edilməsinin artıq daha yaxın oldu-ğunun göstəricisidir. Dünya azərbaycanlıların ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu siyasətin prezidentliyiniz müd-tətinə müvəffəqiyyətlə davam etdirilməsi Azərbaycanı yüksək zir-vələrə çatdırır. İqtisadiyyat sahəsində inkişafın davamı və Azər-baycanın bölgədə gündən-günə artan təsirini nəzərə aldığda 11 aprel prezident seçkilərində xalqın Sizə inamı təkcə Azərbaycanı-mız üçün deyil, eyni zamanda, bölgəmiz üçün də böyük bir şansıdır.

Çox hörmətli cənab Prezidentimiz, ortaqlarına, mədəniyyətə, kimliyə, dilə sahib qardaş dövlət olan, ümummilli liderimiz Heydər Əliyevin "bir millət, iki dövlət" adlandırdığı Türkiyə və Azərbaycan düşündülmüş siyasətlə bütün sahələrdə qırıqlmaz tellərlə bir-birinə bağlanıb. Artıq Türkiyə ilə Azərbaycan arasındakı yüksək səviyyəli strateji əməkdaşlıq Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyi üçün mühüm amilə çevirilib. Prezidentliyinizin qarşıdakı dönməində də iki qardaş ölkə arasındakı əlaqələrdə və regional siyasətdə, İnşallah, tarixi qardaşlıq bağları, strateji sərmayələr və yüksək səviyyəli si-yasi münasibətlərdən aldıği ilhamla dinamik inkişafın sürətlə da-vam etməsinin müşahidə olunacağına şübhə yoxdur.

Biz Türkiyə-Azərbaycan Dərnəyi olaraq Azərbaycanın Sizin kimi təcrübəli, uğurlu, etibarlı və dünyanın hörmət etdiyi bir Prezidenti-nin olmasından qürur duyduğumuzu bildirir, seçkilərdəki qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edir, can Azərbaycanımıza salam və ehtiramımızı çatdırırıq.

Dərin hörmətlə,

Ənvər Türkoğlu
Türkiyə-Azərbaycan Dərnəyinin
(TÜRKAZDER) baş direktoru

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Azərbaycan Prezidenti cənab İlham Əliyev.

Sizi, türk dünyasının üç böyük liderindən birini yenidən Azər-baycan Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, Zati-alini-zə qardaş Azərbaycanı canla güclü, daha sabit dövlət olması istiqamətində uğurlar diləyirəm.

Ermənistan tərəfindən ərazi bölvülyünə edilən təcavüzə və 25 ildən çox müddətdə müharibə şəraitində yaşamasına baxmayaraq, Azərbaycan heç zaman geriyyə addım atmayıb. Dağlıq Qara-bağ münaqişəsinin həlli məsələsində qətiyyətinə nümayiş etdirib.

Mərhum Prezident Heydər Əliyevin məmanı və qurucusu oldu-ğu müasir müstəqil Azərbaycan, Zati-alliri, Sizin prezidentliyiniz dövründə daha böyük uğurlar qazanaraq artıq beynəlxalq tədbir-lərin keçirildiyi bir ölkəyə çevirilib.

Azərbaycanda yaşayan və sayı 70 mindən çox olan, ölkənin si-yasi və sosial həyatında fəal rol oynayan axısxa türkləri aprelin 11-də keçirilmiş prezident seçkilərinə böyük maraqla göstərblər.

Zati-alliri, Sizin yenidən Prezident seçilməyiniz Azərbaycanın rifahına, ölkənin inkişafına və ən əsası isə, regionun təhlükəsizliyi-nə mühüm töhfələr verəcək.

Seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizi bir da-ha ürəkdən təbrik edir, Azərbaycanın nailiyyətlərinin davamlı ol-masını arzulayırıq.

Hörmətlə,

Ziyəddin Kassanov
Dünya Axısxa Türkləri Birliyinin
baş direktoru

Türkiyə Respublikası, İstanbul şəhəri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

İcəzə verin, Azərbaycan Respublikasının Prezidenti seçkilə-rində inamlı qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım və dərin hörmətimi ifadə edirəm.

Azərbaycan xalqı 2018-ci il aprelin 11-də Sizi yenidən yekdil-liklə Azərbaycan Respublikasının Prezidenti seçməklə, ölkənin sabitliyinə və inkişafına, beynəlxalq arenada nüfuz və təsirinin daha da güclənməsinə səs vermiş oldu. Zəngin çoxəsrlək tarixi olan Azərbaycan Sizin rəhbərliyinizlə daha da çiçəklənmiş, dün-yə birliylində layiqli yer tutan inkişaf etmiş dövlətlər sırasına daxil olmuşdur.

Ölkənizdə millətlərarası həmrəylik hökm sürür, Rusiya ilə sa-bit dostluq münasibətləri davam etməkdədir. Bizim neft-qaz sə-nayesinin tarixi kökləri Bakı və bütün Azərbaycanla sıx bağlıdır. Biz - Rusiyanın neft və qaz sənayəsi sahəsinin işçiləri ölkələrimi-zin yanacaq energetika komplekslərinin inkişafına əvəzsiz töhfə vermiş görkəmli mütəxəssislərin əməyini yüksək dəyərləndiririk.

Əziz İlham Heydər oğlu.

Inanırıam ki, əməksevər və çox istedadlı Azərbaycan xalqı Si-zin rəhbərliyiniz ilə daha böyük uğurlar qazanacaqdır. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti-lə ən səmimi təbriklərimi qəbul edin.

Sizə və ailənizə cənsağlığı, səadət, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Yuri Şafranik
Rusiya Neft-Qaz Sənayeçiləri
İttifaqı Şurasının sədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Ümumhəmkarlar İttifaqları Konfederasiyası adından və şəx-sən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezi-denti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Keçirilmiş seçkilər Azərbaycanın hərtərəfli yeniləşməsinə, mil-li dövlətçiliyin və vətəndaş cəmiyyətinin inkişafına, iqtisadi tərəq-qinin sürətlənməsinə və sosial sabitliyin təmin olunmasına yönəl-miş siyasi kursunuzu ölkə vətəndaşlarının böyük əksəriyyətinin dəstəklədiyinin bariz sübutu oldu. Azərbaycan xalqı bundan son-ra da ölkəni tərəqqi və rifah yolu ilə aparmağı yenidən Sizə - gör-kəmli milli liderə etibar edir.

Müstəqil Dövlətlər Birliyi ölkələrinin həmkarlar itti-faqları təşkilatları Azərbaycanca keçirilən prezident seçkilərinin nəticələrini məmnunluq hissi ilə qarşıladılar. Onlar yaxşı bilirlir ki, Prezident kimi Siz zəhmətkeş insanların hüquq və mənafeələrinin qorunma-sına, sosial dialoqun möhkəmlənməsinə xüsusi diqqət yetirir, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə böyük dəstək verirsiniz. AHLK-in fevral ayında keçirilmiş V Qurul-tayının yekunları buna parlaq sübutdur.

Möhtərəm cənab Prezident, ümumhəmkarlar İttifaqları Konfe-derasiyası və onun üzvü olan təşkilatlar bizim beynəlxalq həmkarlar təşkilatları birliyinin fəaliyyətinə qayğı və diqqətinizə, regi-onda sosial iqtərasıyanın aparıcı qüvvəsi kimi onun roluna ver-diyiniz yüksək dəyəərə görə Sizə dərin minnətdarlığını bildirir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cənsağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Vladimir Şerbakov
Ümumhəmkarlar İttifaqları
Konfederasiyasının baş katibi

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident.

Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizə Beynəlxalq Avrasiya Metal İşçiləri Federasiyası adından ən sə-mimi təbriklərimi çatdırıram.

Avrasiya xalqları arasında birliyi təmin etmək və Avrasiya ö-lkələri arasındakı mövcud dostluq əlaqələrini möhkəmləndirmək üçün səylərinizi federasiyamız təqdir edir.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir daha səmimi təbriklərimi çatdırır, Sizə və bütün Azərbaycan xalqına, sülh, rifah və xoşbəxtlik diləyirəm.

Hörmətlə,

Pevrul Kavlak
Beynəlxalq Avrasiya Metal İşçiləri
Federasiyasının baş direktoru

Türkiyə Respublikası, Ankara şəhəri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Moskva Akademik Satira Teatrının bütün kollektivi adından Si-zi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbədən təbrik edir, prezidentliyiniz dövrün-də dostluq münasibətlərimizin davam edəcəyinə ümidvar oldu-ğumuzu bildiririk.

Sizə ən xoş arzularımızı çatdırırıq.

Hörmətlə,

Məmmədəli Ağayev
Moskva Akademik Satira Teatrının direktoru,
Rusiyanın Əməkdar Mədəniyyət İşçisi,
Aleksandr Şirvındt
Moskva Akademik Satira Teatrının
bədii rəhbəri,
Rusiyanın Xalq Artisti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezidentimiz.

“Qala” Yunanistan-Azərbaycan Dostluq Cəmiyyəti 2017-ci il fevralın 13-dən etibarən Yunanıstanın Saloniki şəhərində rəsmi fəaliyyətə başlamışdır. Sizin müdrik rəhbərliyinizlə ölkə xaricində yaşayan hər bir Azərbaycan vətəndaşı öz həyatında dövlət qay-ğısını hiss edir. Sizin fəaliyyətiniz dünya azərbaycanlıları arasın-da həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ö-lkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmi-ni milli maraqları etrafında sıx birləşmələri üçün zəmin yaratmış-dır.

Möhtərəm cənab Prezident, “Qala” Cəmiyyətinin bütün üzvlə-ri adından aprelin 11-də keçirilmiş prezident seçkilərində qazan-dığınız inamlı qələbə münasibətilə Sizi təbrik edir, Yunanıstanda yaşayan həmvətənlərimizin Sizin siyasi kursunuzu daim birmə-nali olaraq dəstəklədiklərini bildirmək istəyirəm.

Hörmətlə,

Rəşid Məmmədov
“Qala” Yunanıstan-Azərbaycan
Dostluq Cəmiyyətinin Sədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbədən təbrik edir, Azərbaycan dövləti və xalqı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycanın birinci respublikasının 100 illiyi ilə eyni vaxta tə-sadüf edən yeni mandatınızın Azərbaycan ilə Fransa arasında yüksək səviyyəli əlaqələrin və ikitərəfli tarixi münasibətlərin güc-lənməsinə yeni imkanlar açmasına çox sevinirəm.

Şirkətimizin dəstəyi ilə dörd ildir NAVAL şirkətlər qrupunun Bakı gəmiqayırma zavodu ilə “OPV 90” markalı hərbi patrul gə-milərinin inşası layihəsinin ölkələrimiz arasında strateji əməkdaş-lığın və sənaye sahəsində gələcək əlaqələrin əsas istiqamətlərindən biri hesab edilməsinə şadam.

Cənab Prezident, Parise növbəti səfəriniz zamanı Sizinlə gö-rüşmək arzusu ilə bir daha səmimi təbriklərimi və ən dərin ehti-ramımı bildirirəm.

Hörmətlə,

Jil Remi
Fransanın “CİFAL” şirkətlər qrupunun
prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Seçkilərdə qazandığınız inamlı qələbə ölkəniniz sosial və iqtisadi cəhətdən inkişafına və güclən-məsinə yönəlmiş siyasi kursunuzun qardaş Azərbaycan xalqı tə-rəfindən dəstəkləndiyinin sübutudur.

Sizi Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası adından və şəxsən öz adımdan türk xalqları arasında birliyi gücləndirmək və türkdilli ölkələr arasındakı mövcud qardaşlıq münasibətlərini da-ha da inkişaf etdirmək üçün səylərinizi təqdirəlayiq hesab edi-rəm. Qardaş Azərbaycan xalqının rifahının daha da yaxşılaşması üçün həyata keçirdiyiniz siyasi kursu davam etdirəcəyinizə əmi-nəm.

Zati-alliri, ali dövləti fəaliyyətinizdə Sizi bir daha təbrik edir, Sizə və bütün azərbaycanlı qardaşlarımıza hörmət və salamlarımı çatdırıram.



Ümummilli lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” şüarını fəaliyyəti ilə gerçəkləşdirən, müstəqilliyimizin qarantı, sahibkarların himayədarı olan cənab İlham Əliyevi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik!



AZPETROL

Azpetrol şirkəti

Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamcısı, Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edir!

Günü-gündən inkişaf edən Azərbaycanımızın möhtərəm Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yeni-yeni zirvələri fəth edəcəyinə inanır və bu yolda dövlət başçımıza uğurlar arzulayır!

Azərbaycanda keçirilmiş prezident seçkiləri xarici KİV-lərdə geniş işıqlandırılıb

2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri dünyanın aparıcı kütləvi informasiya vasitələri də daxil olmaqla xarici media tərəfindən geniş işıqlandırılıb, dərc edilmiş xəbər, məqalə və şərhlər, yayımlanmış reportaj və süjetlər əsasən pozitiv karakter daşıyıb, seçkilərin Azərbaycan seçicilərinin iradəsini əks etdirdiyi vurğulanıb.

AZƏRTAC xəbər verir ki, aprelin 10-da yazıların intensivliyi artıb, seçki mühiti, seçki prosesinin texniki təminatı, namizədlər, ayrı-ayrı siyasi qüvvələrin, QHT və KİV nümayəndələrinin, ekspertlərin seçkiyə münasibəti və digər məsələlərlə bağlı çoxsaylı şərh, rəy və analitik material verilib.

Aprelin 11-də xarici KİV-lər əsasən səsvermə, "exit-poll"lar, xarici müşahidəçilərin rəyləri, Mərkəzi Seçki Komissiyasının məlumatları haqqında xəbər xarakterli materiallar yayıb, səsvermənin sonuna yaxın isə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin böyük əminliklə qələbə qazanacağını qeyd ediblər.

Aprelin 12-də İlham Əliyevin qələbəsi haqqında xəbərlərlə yanaşı, ümumilikdə seçki prosesinə dair çoxsaylı təhlil xarakterli materiallar verilib. Həmçinin seçkiləri müşahidə edən çoxsaylı müşahidə missiyalarının mətbuat konfransları geniş işıqlandırılıb. Ümumi qiymətləndirmə obyektiv olsa da, bəzi transmilli KİV-lərdə Azərbaycandakı siyasi reallığın təhrif olunmuş şəkildə təqdim edilməsi meyilləri müşahidə olunub.

Qeyd edilməlidir ki, Azərbaycanda seçki prosesi dünyanın müxtəlif KİV-lərini təmsil edən 200-ə yaxın jurnalist tərəfindən izlənilib.

Xarici KİV-lərin monitorinqi göstərib ki, aprelin 10-da 79, 11-də 301, 12-də isə 328 material, ümumilikdə 708 süjet, reportaj, xəbər və şərh verilib. Əlavə olaraq, Youtube, Facebook və digər sosial şəbəkələrdə xarici bloqqlar, müstəqil jurnalistlər tərəfindən 200-ə yaxın material yerləşdirilib. Ümumilikdə müşahidə olunan materialların sayı 900-ü keçib.

Rusiyanın ORT, REN TV, "Rossiya 24", NTV televiziya kanalları, TASS, "Rossiya seqodnya", "Interfax", "Rosbalt" informasiya agentlikləri, "Sputnik", "Exo Moskva" radiostansiyaları, "Nezavisimaya qazeta", "Izvestiya", "Arqumetni i fakti", "Trud", "Kommersant", "Rossiyskaya qazeta", "Komsomolskaya pravda", "Moskovskiy komсомоlets" qəzetləri, Vesti.ru, Lenta.ru, Vzglyad.ru, Vestikavkaza.ru və digər informasiya portalları, "Mir" Dövlətlərarası Teleradio Şirkəti, Qazaxıstanın "Egemen Qaxaxıstan" qəzeti, "Kazinform" informasiya Agentliyi, "Bnews.kz", "Total.kz" portalları, Özbəkistanın Kun.uz, Nargis.uz və Ga-

lampir.uz portalları, Belarusun BELTA informasiya Agentliyi, "Sovetskaya Belorussiya" qəzeti, Ukraynanın Ukrinform, UNIAN informasiya agentlikləri, habelə Litva, Latviya, Moldova, Qırğızıstan KİV-ləri prezident seçkilərini geniş işıqlandırılıb.

Aprelin 10-da Rusiya mediasında 40 material, 11-də 83, 12-də 178, ümumilikdə 301 material verilib. Seçki ümumən müsbət qiymətləndirilib, yüksək seçici fəallığı ilə keçən seçkilərdə Prezident İlham Əliyevin inamlı qələbə qazandığı qeyd olunub, bu qələbəni şərtləndirən səbəblər geniş şərh edilib.

Postsovet ölkələrinin KİV-ləri seçki prosesini ardıcıl şəkildə izləyib və işıqlandırılıb. Materialların böyük əksəriyyəti obyektivliyi ilə seçilib. Aprelin 10-da 5 material, 11-də 100, 12-də 96, ümumilikdə 201 material verilib.

Azərbaycanda keçirilmiş prezident seçkiləri Türkiyə, İran, Pakistan və ərəb ölkələrinin KİV-lərində də geniş işıqlandırılıb. Türkiyənin TRT, "TRT World", "A Haber", "Ülke", "Kanal 24", "TV Net", "Haber Türk" və digər televiziya kanalları seçkilərə hazırlıq işləri ilə bağlı silsilə reportajlar yayıb, səsvermə günü seçki məntəqələrindən canlı yayım edib. "Anadolu" Agentliyi və digər xəbər agentlikləri, "Axsam", "Vətən", "Milliyət", "Sabah", "Yeni Şəfəq" qəzetləri seçkilərlə bağlı məqalələr dərc edib, prezidentlik postu uğrunda mübarizə aparın namizədlər, xüsusilə də İlham Əliyevin inamlı qələbəsi barədə məlumat verib.

Seçki prosesi Qatərin "Al-Jazeera", Pakistanın "Daily Times" və "Pakistan Observer", Omanın "Oman Daily" qəzetlərinin, İranın İRNA, Bəhreynin BNA informasiya agentliklərinin, İordaniya Dövlət Televiziyasının, "Petra", "Ammun" agentliklərinin, "Əd-Dustur", "Əl-Ray", "Əl-Gadd", "Ammannus" qəzetlərinin, Səudiyyə Ərəbistanının "Saudi Press Agency" agentliyinin, "Əl-Cəzirə", "Okaz", "Əl-Mədinə", "Əl-Yaum", Misirin "Əl-Əhram" qəzetlərinin, Əlcəzairin "Nahar TV" kanalının diqqət mərkəzində olub.

Ümumilikdə materiallar pozitiv karakter daşıyıb, seçki prosesinin ayrı-ayrı mərhələləri, seçki mühiti, namizədlər, seçki prosesinin texniki təminatı, müxtəlif ekspertlərin seçki barədə rəyləri, səsvermə, habelə seçki haqqında təhlil xarakterli məqalələr, xəbərlər, reportajlar təqdim olunub.

Türkiyə, İran və ərəb ölkələrinin KİV-lərində aprelin 10-da 17, 11-də 37, 12-də 21, ümumilikdə 75 material verilib.

Qərbi ölkələrinin mediası Azərbaycanda keçirilmiş seçkiləri yaxından izləmiş və çoxsaylı material yayıb. Bu sırada BBC, "Associated Press", "Frans Press", "Reuters", EFE, ANSA, "Swissinfo", "Amerikanın səsi", "Deutsche Welle", "Liberty", "Free Europ", "Euronews", ZDF, "Fox-

news", "France24", "TV5 Monde", "Daily Mail", "The Economist", "The Washington Times", "The Washington Post" kimi global yayım şirkətləri aprelin 10-12-si seçkilər haqqında materiallar verib. Bəzi resursların materiallarını tendensioz və qeyri-obyektiv xarakter daşıyıb, Azərbaycandakı seçki realıqları təhrif olunmuş formada təqdim edilib.

Azərbaycanda seçkilər mövzusu nüfuzlu regional və milli nəşrlərdə də geniş yer almışdır. İtaliyanın "Agenzia Nova", "Agenzia Stampa Italia", "Agenpari", "L'Opinion", "Il Messaggero", "Report Difesa", "Notizie Geopolitiche", "Scenari-internazionale", "Secolo-Trentino" və digər kütləvi informasiya vasitələrinin materiallarında prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün lazımı şəraitin yaradıldığı, çoxlu sayda beynəlxalq və yerli müşahidəçinin olduğu, jurnalistlərin səsvermə prosesini izlədiyi və işıqlandırdığı, yüksək seçici fəallığının müşahidə edildiyi bildirilib.

Cənubi Amerika, Hindistan, Hind-Çin yarımadası, Afrika ölkələrinin KİV-ləri də Azərbaycandakı seçkilərə müəyyən qədər diqqət ayrırıb, əsasən aparıcı dünya KİV-lərinin reproduksiyasını təqdim edib.

Çinin aparıcı kütləvi informasiya vasitələri-dünyanın ən böyük informasiya agentliklərindən olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik "Jenmin Jibao" qəzeti, bir milyardan çox tamaşaçı auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), Çin Beynəlxalq Radiosu, "China Daily" qəzeti, digər məşhur qəzet və xəbər saytları səsvermə günü və seçkilərin nəticələri barədə operativ xəbərlər, geniş məqalələr, reportajlar hazırlayıb təqdim edib. Yaponiyanın Kyodo News, JIJ PRESS və digər agentlikləri, "Sankey" və "Nikkei" qəzetləri seçkilərlə bağlı məlumatlarında İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazandığı oxucuların diqqətinə çatdırılıb.

Azərbaycanda seçki prosesi Latın Amerikasına və ispanillik medianın da diqqət mərkəzində olub. İspaniyanın "La Vanguardia", Meksikanın "Informador.mx", "Debate", "Reforma", Venesuellanın "Correo del Orinoco", "Telesurtv", Argentinanın TELAM, UDG TV, Kubanın "Prensa-latina", Kosta-Rikanın "Elpais", Panamanın "Enmayuscula.com", Boliviyanın EJU TV kimi KİV-lər prezident seçkiləri ilə bağlı materiallar verib.

Bu istiqamətlər üzrə aprelin 10-da 17, 11-də 81, 12-də 33 material, ümumilikdə 131 material verilib.

Qeydə alınmamış və monitorinqə düşməmiş çoxsaylı materiallar da nəzərə alınarsa, Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair xarici KİV-lərdə 1000-dən artıq material gedib.

“Barama Hackathon 2018” layihəsinə start verilib

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bank-in dəstəyi ilə gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli “Barama Hackathon 2018” layihəsinə start verib.

Bütün dünyada “Hackathon”lar adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Burada proqramçılar komanda şəklində müəyyən bir mövzu ilə bağlı məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırlayır. Developerlərə təqdim olunan budəfəki mövzu - Azercell müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platforma-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılmasıdır. 15 komandanın mübarizə aparacağı yarışa 5 may saat 09:00-da start veriləcək. 36 saat davam edəcək yarış 6 may saat 21:00-da dayandırılacaq. Bu müddət ərzində hazırlanan mobil tətbiqlər 10 may tarixində münisflər heyətinə təqdim olunaçaq. I yerin qalibi rəqəmsal məhsulun hazırlanmasına və Azercell-də tətbiqinə görə şirkətlə 5000 AZN dəyərində müqavilə imzalamaq şansını qazanacaq. II və III yerin qalibləri isə PAŞA Bank və Barama tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsbəqədə iştirak etmək istəyən proqramçılar 02.05.2018-ci il tarixə qədər *hackathon.barama.az* saytına daxil olaraq qeydiyyat formasını doldurmaldırlar. Qeyd edək ki, layihə çərçivəsində komandaların qida tələbatı Öz-sut restoranlar şəbəkəsi, tədbirin media dəstəyi isə *technote.az* portalı və Barama Media tərəfindən təmin ediləcək.

Ünİ QARAYEV,
“Respublika”.

Bakı Xoreoqrafiya Akademiyası

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Lot-1. Əsas təmir işlərinin görülməsi

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki, maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

Lot üzrə iştirak haqqı 300 (üç yüz) manat.
Tel.: (012) 597 24 82 (Hamid Məhərrəmov)
İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

Dövlət Xəzinədarlıq Agentliyi
KOD: 210005
VÖEN: 1401555071
Müxbir Həsəbi:
AZ41NABZ0136010000000003944
SWIFT CTREAZ 22 Bakı Xoreoqrafiya Akademiyası
Hesab: 2178201-002766
VÖEN: 1400151881
Təsnifat kodu: 142340
Səviyyə: 7

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Bəhbudov küçəsi, 75.

Iştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün ərizə;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən 2018-ci il üzrə dövlət büdcəsi vəsaiti hesabına Səhiyyə Nazirliyinin təbəçiliyində olan və mərkəzləşmiş tədbirlər büdcəsindən maliyyələşən tibb müəssisələrinin tələbatına uyğun olaraq yağından mühafizə avadanlıqlarının satın alınması məqsədi ilə potensial imkanlara (işçi qüvvəsinə, təcrübəyə, maliyyə və texniki imkanlara) malik olan hüquqi və fiziki şəxsləri keçiriləcək açıq tenderdə iştirak etmək üçün dəvət edir.

Lot 1 - Tibb müəssisələrinin balansında olan yağınsöndürmə balonlarına texniki baxış və doldurulmasının satın alınması.

Lot 2 - Yağınsöndürən balonların satın alınması. İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumları nəzərə almaqla hesablamalıdırlar. Tender təklifləri “bal” sistemi üsulu ilə qiymətləndiriləcəkdir. Üstünlük verilecek meyarlar: ən səmərəli qiymət, yüksək keyfiyyət və qrafika uyğun malların təhvil verilməsi. Malların təchizat qrafiki 01.07.2018-ci ildən 31.12.2018-ci il tarixə kimi nəzərdə tutulmuşdur. Tenderdə iştirak etmək istəyənlər 05 iyun 2018-ci il saat 17:00 tarixə kimi aşağıdakı sənədləri təqdim etməlidirlər.

- Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- İddiaçının hüquqi statusunu təsdiq edən sənədlər;
- qeydiyyatdan keçdiyi ölkə, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin, hüquqi ünvanı və bank rekvizitləri
- İddiaçının potensial imkanlarının olması haqqında arayış;
- Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair təmin edilməmiş öhdəliklərin olub-olmaması barədə arayış.
- Tender komissiyasının zəruri saydığı digər arayış və sənədlər.
Rəsmi müraciət etmiş iddiaçıların ixtisas uyğunluğu ilkin qiymətləndiriləcək tender predmetini ehatə edən id-

diaçılara əsas şərtlər toplusu verilecekdir. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderdə iştirak haqları aşağıdakı kimi müəyyənləşdirilmişdir.

1-ci Lot -50 manat
2-ci Lot - 200 manat
İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Alan: Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi
AZ 91 CTRE0000000000002128215(002741) Fond 7 maddə 142340
VÖEN: 1300242201
Dövlət Xəzinədarlıq Agentliyi
VÖEN: 1401555071
M/h AZ41NABZ 0136010000000003944
Kod: 210005
SWIFT Bik CTREAZ 22

İddiaçılar Azərbaycan dilində hazırladıqları tender təkliflərini və təklifin 2 (iki) faizi məbləğində Bank təminatını (təklif zərfləri açıldığı gündən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır) bağlı zərfdə 13 iyun 2018-ci il tarixdə saat 18:00-a qədər Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə (ünvan: Xocaşəhən qəsəbəsi Hacıhəsən şos. 3. Tel.: 346-11-33, faks: 346-03-16) təqdim etməlidirlər. Gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi bir ədəd əslil, bir ədəd surəti ikiqat zərfdə daxil edilərək imzalanmış, möhürlənmiş şəkildə olmalıdır. Zərfin üzərinə “14 iyun 2018-ci il tarixdə saat 15:00-a kimi açılmalıdır” sözləri yazılmalıdır. Tender təklifləri açıldığı gündən sonra ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır.

Tender təklifləri olan zərflər 14 iyun 2018-ci il tarixdə saat 15:00-da Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.

Əlavə məlumat
www.tender.gov.az İnternet saytında yerləşdirilmişdir.

BİLDİRİŞ

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ildə istifadə olunması nəzərdə tutulmuş əlavə 100 000 ədəd cid-di uçot blankı olan “malların fiziki şəxslərə təhvil-qəbul qəbz”-nin satın alınması məqsədi ilə kotirovka sorğusu keçirir.

Iştirak etmək istəyənlər şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər:

Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, B.Bünyadov-12.

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 425-66-94.

Kotirovka sorğusu üçün bağlı zərflərin qəbulunun son tarixi 20.04.2018-ci il saat 17:00.

Tender Komissiyası.

BİLDİRİŞ

“Respublika” qəzetinin 30 yanvar 2018-ci il və 11 fevral 2018-ci il tarixli saylarında Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin dərc olunmuş tender elanında zərflər 8 may 2018-ci il saat 12:00-da açılacaqdır. Tender təklifi və bank zəmanəti 7 may 2018-ci il saat 17:00-a kimi, digər sənədlər isə 27 aprel 2018-ci il saat 17:00-a kimi təqdim olunmalıdır.

Tender Komissiyası.

Bakı Dövlət Universitetinin

Tender komissiyasının

BİLDİRİŞİ

Bakı Dövlət Universitetində 09.04.2018-ci il tarixində keçirilmiş tender üzrə iddiaçıların təklifləri qiymətləndirilmişdir. Tender Komissiyasının yekun protokoluna əsasən 1-ci lot üzrə “Uğur İBO” MMC, 2-ci lot üzrə “Bakı Terminal Komp LTD” MMC, 3-cü lot üzrə “Arash Medical Company” MMC, 4-cü lot üzrə “ARKAB MMC”, 5-ci lot üzrə “Kornet-SQ” MMC, 6-cı lot üzrə “Uğur İBO” MMC, 7-ci lot üzrə “Grandproje” MMC, 8-ci lot üzrə “Modern İnşaat Dizayn” MMC, 9-cu lot üzrə “Ultra Technologies” MMC qalib gəlmişdir.

Tender Komissiyası.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti aşağıdakı vəzifələri tutmaq üçün MÜSABİQƏ ELAN EDİR

1.	Memarlıq konstruksiyaları və abidələrin bərpası	professor – 1 yer baş müəllim – 1 yer
2.	Memarlıq layihələndirilməsi və şəhərsalma	baş müəllim – 1 yer
3.	Dizayn	baş müəllim – 3 yer
4.	Memarlığın əsasları	baş müəllim – 1 yer
5.	İnşaat konstruksiyaları	dosent 0,5 ştat – 1 yer
6.	Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması	dosent 0,5 ştat – 1 yer
7.	İctimai fənlər	professor 0,5 ştat – 1 yer
8.	Bina və qurğuların istismarı və rekonstruksiyası	professor 0,5 ştat – 1 yer dosent – 1 yer dosent 0,5 ştat – 2 yer
9.	Bünövrələr, özüllər və yeraltı qurğular	professor 0,5 ştat – 1 yer
10.	Meliorasiya və su təsərrüfatı tikintisi	dosent - 2 yer baş müəllim – 1 yer
11.	Mühəndis sistemləri və qurğularının tikintisi	dosent – 2 yer
12.	Ali riyaziyyat	baş müəllim – 1 yer
13.	Mexanika	professor 0,25 ştat – 1 yer
14.	Yapıdırıcı materiallar və betonlar texnologiyası	dosent – 1 yer
15.	Xidmət sahələrinin iqtisadiyyatı və menecment	baş müəllim – 1 yer
16.	İqtisadi nəzəriyyə və marketing	baş müəllim – 1 yer
17.	Əcnəbi dillər	professor – 1 yer dosent – 1 yer baş müəllim – 3 yer
18.	Informasiya texnologiyaları və sistemləri	dosent – 2 yer baş müəllim – 2 yer assistent – 1 yer
19.	Azərbaycan dili və pedaqogika	professor – 1 yer dosent – 1 yer dosent 0,5 ştat – 1 yer baş müəllim 0,5 ştat – 1 yer

Müsbəqədə iştirak etmək üçün sənədlər mövcud Əsasnaməyə uyğun olaraq, bu elan dərc olunduğu gündən 1 ay müddətinə qəbul edilir.

Ünvan: AZ 1073, Bakı şəhəri, Ayna Sultanova küçəsi, 11, AzMİU.

Rektorluq.

Azərbaycan sürətli poçt rəbətəsi xidmətləri üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycan sürətli poçt rəbətəsi xidmətləri üzrə beynəlxalq mükafata layiq görülüb.

Nəqliyyat, Rəbətə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, İsveçrənin paytaxtı Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqında (ÜPI) “EMS Kooperativinin 21-ci Ümumi Assambleyası” keçirilib. Azərbaycan da daxil olmaqla EMS (sürətli poçt rəbətəsi xidmətləri) Kooperativinə üzv olan Avropa ölkələri mərasimə iştirak ediblər. Assambleyada Poçt ittifaqlarının mütəxəssisləri tərəfindən təqdimatlar keçirilib, hesabatlar verilib.

Toplantıda sahə üzrə 2017-ci il üçün statistik müqayisələr aparılıb, müəhazirələr oxunub və növbəti illərdə daha yaxşı nəticə göstərmək üçün müzakirələr aparılıb.

Assambleyada “Azerekspresspoçt” Rəbətə Müəssisəsi “Müştəri məmnuniyyəti - 2017” mükafatına layiq görülüb.

Qeyd edək ki, sürətli poçt rəbətəsi xidmətləri üzrə “Müştəri məmnuniyyəti” mükafatı EMS Kooperativli üzvləri arasında ən yaxşı sorğu mərkəzlərinə təqdim olunur.

Azərbaycan bu mükafata ÜPI-nin EMS Kooperativinin 182 üzvü arasında göstərdiyi ən yaxşı nəticələrə görə nail olub.

AZƏRTAC

“ŞƏMKİR SƏRNIŞİNNƏQLİYYAT” ASC üzrə

BİLDİRİŞ

28 aprel 2018-ci ildə saat 17-00-da Cəmiyyətin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir. (Səhmdarların iştirakı vacibdir.)

Gündəlik məsələ

- 2017-ci il üzrə hesabat
- İdarə heyətinin seçilməsi
- Maliyyə-təftiş komissiyasının seçilməsi
- Müşahidə Şurasının seçilməsi
- Mənəfətin bölüşdürülməsi

“Şəmkir Sərnışinnəqliyyat” ASC İdarə Heyətinin ünvanı:

Şəmkir şəh., 20 Yanvar küçəsi 11.

Muradova Təranə Yaqub qızının adına verilmiş torpağın mülkiyyəti verilməsinə dair Şəhadətnamə (JN-341A, KOD-30800027) itdiyi üçün etibarsız sayılır.

DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən Şabran rayonu Kılvar kəndində Dünyamaliyev Zaur Qədir oğlunun adına verilmiş çıxarış (Ray-304013006399-10301) itdiyi üçün etibarsız sayılır.

Şabran rayonu, M.Ə.Rəsulzadə küçəsi 94 sayılı yaşayış evinə mərhum Nuriyev Əmrağa Əziz oğlunun adına verilmiş 269 sayılı Qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Lənkəran rayon aqrar islahat komissiyasının 16 may 1998-ci il tarixli 9 nömrəli qərarı ilə Separadı kənd sakini Məmmədov Ağavərdi Xudu oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0076; KOD 80220018) itdiyi üçün etibarsız sayılır.

Lənkəran rayon aqrar islahat komissiyasının 21 fevral 1998-ci il tarixli 3 nömrəli qərarı ilə Küvənli kəndində Nəcəfov Maarif Oruc oğluna verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (JN 151 A; KOD 80204058) itdiyi üçün etibarsız sayılır.

Lerik rayon aqrar islahat komissiyasının 21 oktyabr 1998-ci il tarixli 44 nömrəli qərarı ilə Veri-Əliabadi kənd sakini Hacıyev Süleyman Mehdi oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 116; KOD 80304058) itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivi Daxili audit şöbəsinin əməkdaşı Rəfael Hüseynova, atası

SABİR HÜSEYNOVUN vəfatından kədərəndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əjdər oğlu Məmmədov və institutun kollektivi AMEA-nın müxbir üzvü, professor Valeh Cəfərova, qardaşı

NİZAMİ müəllimin vəfatından kədərəndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

BDU-nun kafedra müdiri, professor İzzət Rüstəmov, AMEA Fəlsəfə İnstitutunun əməkdaşları professor Əbülfəhən Abbasov, siyasi elmlər üzrə fəlsəfə doktorları Məmmədağa Sərdarov, Sənan Həsənov, Telman Quliyev və Vəqif Mustafayev uzun müddət dövlət qulluğunda və ictimai vəzifələrdə çalışmış Rzaadə Kamran Qədimali oğluna

hayat yoldaşının vəfatından kədərəndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun rəhbərliyi və bütün kollektivi İnstitutun Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi fə.ü.f.d.

BAĞIROV BEYTULLA SÜLEYMAN oğlunun vəfatından kədərəndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun rəhbərliyi və bütün kollektivi şərqşünas alim

RƏHİLƏ ŞÜKÜROVANIN vəfatından kədərəndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun kollektivi görkəmli alim

RƏHİLƏ ŞÜKÜROVANIN vəfatından kədərəndiyini bildirir və dərin hüznə başsağlığı verir.

• Redaksiyanın telefonları:

İqtisadiyyat və islahatlar redaksiyası:**539-95-51**;
Siyasət, ictimai problemlər və analitik təhlil redaksiyası: **538-55-20**;
Beynəlxalq əlaqələr, dövlət quruculuğu və hüquq redaksiyası: **539-95-51**;
Humanitar siyasət redaksiyası:**539-26-18**;

Xəbərlər redaksiyası: **538-61-02**;
İctimai rəy və sosial problemlər redaksiyası: **539-95-51**; **538-43-41** tel/faks;
Qəbul otağı: **538-25-70**;
Katiblik: **539-26-18**;
Reklam və elan xidməti: **441-20-23**.



• Redaksiyanın ünvanı:

AZ1073, Bakı
Mətbuat prospekti, 529-cu məhəllə, VII mərtəbə.
E-mail: resp@azdata.net
www.respublica-news.az
“Respublika” qəzetinin kompüter mərkəzində yığılıb səhifələnmis, “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunmuşdur.
Qeydiyyat № 7.

Baş redaktor

Teymur ƏHMƏDOV

Məsul növbətçi

Kamal İBADOV

• Çapa imzalanmışdır

18.04.2018